




“Bizim danışmağa mövzularımız çoxdur”



◆ Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızistana səfəri

Bişkekin "Manas" Beynəlxalq Hava Limanında qarşılama



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qırğızistan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Bişekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub

Oktyabrın 12-də Bişekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putin çıxış edərək dedi: Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlığımıza öz fikirlərinizi söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksini, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevincidir ki, Sizin Qırğızistana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlığımıza ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm ömtəd dövrüyyəsi, həm sənaye kooperasiyası, həm də nöqliyyət sahəsində əməkdaşlıq üzrə

nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.

Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edildi, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirildi.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımalarda həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olundu.

Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulandı, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edildi.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunuldu.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olundu.

MÖHTƏŞƏM 20 İL



Ümummilliyet etimad ünvanı

Prezidentliyinin ilk ilindən etibarən davamlı inkişaf üçün mühüm addımlar atan İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və vətəndaş həmrəyliyinə bərqərar olmasına dövlətin milli maraqlarını qorumaqla nail oldu. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi və ötan 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycanın siyasi sistemində rəşadətçi model, məntiqi mülahizələr və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, siyasi sistemimizə siyasi mədəniyyət, milli mədəniyyətimizə uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim etdi.

Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilliyet Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimad

görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasətini davam etdirilməlidir. Bu gün yüksək kürsüdəndən çıxış edərkən mən Azərbaycan xalqına söz verirdim ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Prezident İlham Əliyevin rəhbərliyi altında son 20 ildə Azərbaycan demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi, nəhəng transmilli, energetika layihələri reallaşdırıldı. "Zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan demokratik və hüquqi dövlət kimi daha da inkişaf etdi. Prezidentin seçildiyi 20 il müddətində nəzər saldıqda bir daha şahid oluruq ki, Azərbaycanda kifayət qədər davamlı iqtisadi inkişaf və siyasi sabitlik mövcuddur. Heydər Əliyev siyasətində söykənərək ölkəmizin uğurlara imza atdığı həmin illər Azərbaycan tarixinin ən parlaq dövrüdür. Azərbaycan Prezidenti fəaliyyətinin bütün sahələrində milli və dövlətçilik maraqlarını öndə saxlayıb, Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirib.

Azərbaycanı qələbədən qələbəyə aparan LİDER

Cənab İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixinin mahiyyətcə yeni bir dövrünün lideridir. 2003-cü ilin oktyabrında xalqın yekdilliyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən o, ölkənin gələcək taleyinə görə məsuliyyəti Ümummilliyet Lider Heydər Əliyevin ardıcılı kimi öz üzərinə götürmüşdü.

Ölkəyə rəhbərlik missiyasını Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsinin davam etdirməsi ictimaiyyətin sosial sifəti idi. Müstəqilliyimizin ilk illərində, Azərbaycanın ağır böhranla, parçalanma təhlükəsi ilə üz-üzə qaldığı vaxtda Ümummilliyet Lideri təkidlə ölkə rəhbərliyinə çağıraraq bu müdrik dövlət adamının liderliyi ilə respublikanın xilasına, rəvan inkişaf yoluna çıxmasına nail olan xalq qısa müddətdə müstəqil, hüquqi dövlət quruculuğu istiqamətində ölkə rəhbərliyini qorunmasını istəyirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun onun cismani yoxluğu dövrün-

də də davam etdirilməsi arzusunda idi. Bu arzunu gerçəkləşdirəcək Liderin məhz cənab İlham Əliyev olması isə ilk növbədə Ümummilliyet Liderinə ona böyük inam və güvəninən irəliləyirdi.

Cənab İlham Əliyev Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini xalqımızın müqəddəs dəyəri kimi qorudu, onun müstəqilliyinin əbədiyini, daimiliyini, dönməzliyini təmin etdi. Xalqımızı ən böyük hədəfimiz olan torpaqlarımızın azadlığı, ölkənin ərəzi bütövlüyü uğrunda həlledici savaşa hazırladı. Ümummilliyet Liderin dövlətçilik məktəbindən əxz olunan zəngin təcrübə ilə Azərbaycan Prezidenti fəaliyyətinin əhəmiyyətini qeyd etdi ki, xalqın bir çox tələklü problemlərinin həllinə, o cümlədən ölkənin ərəzi bütövlüyünə yalnız milli birliyə, ictimai-siyasi sabitliyə, iqtisadiyyatın dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətə nail olmaq mümkündür.

Cənab İlham Əliyev ölkənin iqtisadi tərəqqisini demokratik inkişaf prosesləri ilə paralel apardı. İqtisadi müstəqilliklə heç kimin əslində olmayan Azərbaycanın əsl müstəqillik statusunu yeni sosial-iqtisadi nailiyyətlərlə daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı, ardıcıl inkişafına nail oldu. Təbii resurslardan ölkənin gələcəki müasir dövrün normalarına uyğun infrastruktur quruculuğuna yönəldi. Azərbaycanın ən ucqar kəndlərində də müasir infrastruktur formalaşdırıldı. Bu illərdə ölkəmizin şəhər və kəndlərində yüzlərlə yeni məktəb, tibb müəssisəsi, digər sosial infrastruktur obyektləri əhalinin istifadəsinə verildi. Ən uzaq yaşayış məntəqələrinə də abad yollar çəkildi. Regionlarımız inkişaf axarına qovuşdu. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları uğur qazandıqca Azərbaycan əyalətlərinin siması yeniləndi. Bölgələrimizin tarazlı inkişafı təmin edildi.



İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbədən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2023-cü il

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalda səfərdədir

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) davəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepal Federal Demokratik Respublikasına səfər edib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri 13-16 oktyabr tarixlərində Nepal Kommunist Partiyasının (UML) evsahibliyi ilə bu ölkənin paytaxtı Katmanduda keçiriləcək ICAPP Daimi Komitəsinin 40-cı iclasında və Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edəcək.

Elçin ƏMİRBƏYOV: "Azərbaycanın Ermənistanla qarşı yeni müharibəyə başlaması niyyəti yoxdur"

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Radio France"-a müsahibə verib. O, müsahibəsində son vaxtlar Fransanın Azərbaycanla bağlı müqəyyəti, Ermənistanla Azərbaycan arasında başlamalı olan sülh danışıqları, regiondakı vəziyyət, həmçinin cinayətkar xunta rejiminin Azərbaycan tərəfindən saxlanılan üzvləri ilə bağlı radionun suallarını cavablandırır. AZƏRTAC müsahibəni təqdim edir.

- Azərbaycan tərəfindən Fransaya qarşı çox ağır sözlər səsləndirilib. Fransanı nə də günahlandırırırsınız?

- 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münasibətin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb. Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb - əvvəlcə Prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük. Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma eyni zamanda biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, "cinayətdə" ittiham edirlər.

Hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir. Belə bir qərar var ki, Azərbaycanla qarşı olan Ermənistanla müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin. Ona görə də hazırda Fransanın "vasitəçi" və ya "asanlaşdırıcı" kimi etibarlılığı, demək olar, yoxdur. Bu qarşı bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanla silahla sənədlənməyə yəndən hücumata təbrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenidən son qoymuşuq (redaktorun qeydi: bu ərazidəki qondarma "respublika" heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycanın məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqlar haqqında də bərpə etmək istəyirik və bu sözümlərin üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərpəkar olması üçün bu səylərimizə qoşulsalar, biz üzərilməzə düşən işi görməyə tam hazırıq. Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şərli Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün möhtəm bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formata yəndən həll prosesi ilə məşğul olmağa hazırdır.

- Bu sülh hansı formada ola bilər? Həm İrəvanda, həm də ondan kənar dairələrdə narahatlıqlar var. Yeni insanlarla beynənd Ermənistanın cəmbəndə, Zəngəzur dəhlizi ətrafında, həmin Sünik bölgəsində mümkün münaqişə riski haqqında çox düşünmələr var...

- Sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə bağlı öhdəliyimizi bir daha təsdiq edəcəyik. Biz, demək olar ki, 30 ildir davam edən bu düşmənciliyi son qoyacağıq. Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı Ermənistanın iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətə yanaşıq. Azərbaycan da həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib.

- Bizə açıq şəkildə deyin ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq?

- Hər halda, Azərbaycanın yeni müharibəyə başlaması niyyəti yoxdur. Təbii ki, Ermənistan bəzə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Həsab edirəm ki, bəzə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışıqlar lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğumu bildirən, eyni zamanda bütün cəhətlərdə diploma-

tik müharibə aparən Ermənistan kimi ikili oyun oynamaq lazım deyil.

- Siz diplomatik müharibədən danışırsınız?

- Bəli, Ermənistan sülhdən danışırsınız öz diplomatik korpusunu müxtəlif təsisatlarla, o cümlədən BMT-də Azərbaycanlıları ittiham etmək üçün istifadə edir. Fransanın Ermənistanla dostluğu sayəsində bu ölkə dəfələrlə Təhlükəsizlik Şurasına müraciət edib. Amma Ermənistan həm də yeni, tamamilə anti-Azərbaycan və qərəzli qətnamələr qəbul edən Avropa Şurasını, Avropa Parlamentini təşvişə saxlayır. Bu, diaspor vasitəsilə Azərbaycanı sistemli olaraq nüfuzdan salmaq kampaniyasıdır. Bu, ermənilərin həll yollarını tapmaq üçün real səmimiyyətinin olmadığını göstərir. Cənab Paşinyanın həmkarları ilə görüşəndə deyir ki, Azərbaycan Ermənistanla hücum etmək istəyir. Amma bunlar iddialardır. Bunun heç bir sübutu yoxdur. Mən onun niyə belə dediyini bilmirəm. Bu ittihamların heç bir əsası yoxdur. Həsab edirəm ki, Ermənistanın müharibədən qaçmasını ən yaxşı yolu real danışıqlara başlamadır.

- Dağlıq Qarabağda demək olar heç bir ermənin qalmadığına və yaxud çox az sayda ermənin qaldığına görə etnik təmizləmə ittihamlarına nə cavab verərdiniz?

- Bu yaxınlarda Qarabağda baş verən etnik təmizləmə kimi səmimiyyətləndirmək vicandan doğru deyil. Bu, çox ciddi ittihamdır. Bu o deməkdir ki, hökumət əhalinin bir hissəsini etnik və ya dini mənsəbiyyətinə görə öz ərazisini tərk etməyə məcbur etmək istəyir. Xüsusilə vətəndaşlıq, Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız hərbi obyektləri hədəfə alıb. Biz separatçıların mövqelərini harada olduğunu dəqiq bildirik və dərhal yerli mülki əhaliyə onların hədəfə alınmadığını bildirdik. Onlara dedik ki, narahat olmayın, evdə qalın. Biz heç vaxt müli infrastrukturunu və ya mülki əhalini hədəfə almamışıq. Bunu mən demirəm. Oktyabrın 1-də həmin əraziyə həm də BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə görüşüblər. Onlar sülhməramlı qüvvələrin kontingenti olan Rusiya hərbiçilərinin nümayəndələri ilə də danışıqlar. Bu, mülki şəxslərin hədəfə alınmadığını sübut edir. İyirmi üç saat davam edən bu tədbirlər başa çatdı ki, biz oradakı əhaliyə, o cümlədən Bakıdan külli miqdarda humanitar yardımın çatdırılmasına təşəbbüs göstərdik. Qida, dərman... nə lazımdır. Elektrik enerjisini bərpə etdik, qaz xətlərini çəkməyə başladık. Biz onları bu əraziləri tərk etmək qərarına yəndən baxmağa çağırırdıq. Biz onlara dedik: "Bu sizin şəxsi seçiminizdir. Azərbaycan tərk etməyinizi istəmirik. Amma bunu etsəniz, bilin ki, sizin geri qayıtmaq hüququnuz var". Bunu necə etnik təmizləmə adlandırma bilərdiniz?!"

- Amma hələ də doqquz aylıq blokada var idi ki, Azərbaycan hərəkəti qadağan etdiyi üçün oraya ərzaq, dərman və yanacaq keçmədi.

- Biz tam blokadadan danışıqla bilmirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiya işlərini yerinə yetirmək, əhaliyə lazımı dərman preparatları gətirmək əzadlığı var idi. Yolun niyə qismən bağlandına baxsaq, bunun səbəbi atəşə imzalanandan sonra iki il yarım ərzində Ermənistanın öz ərazisində Qarabağ hərbi heyət, minalarla yanaşı, bütün növ silahlarla da götürmək üçün istifadə etməsi olub. Bütün bunlara son qoymaq üçün keçid məntəqəsini qurmalı olduq.

- Geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacağına əmin ola bilmələri üçün hansı təminatlar və ya şərtlər olacaq?

- Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladık.



görüşi keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlara bağlı onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin Azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq beş illər Azərbaycan vətəndaşı olmaq istəklərini bildirdilər. Düzüdü, bu çaxnaşma və stres mühitində ölkəni və ya evini tərk etməyə məcbur olmaq sonra geri qayıtmaq asan deyil. Ona görə, bəlkə də, bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yəndən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə biz onlarla həqiqətən əlaqə qura bilərik.

- Sanksiyalardan qorxursunuz?

- Fransanın bir müddət əvvəl irəli sürdüyü bu ideyanı Avropa İttifaqı ölkələrinin əksəriyyətinin dəstəyini alıb-almadığını bilmirik. Bu sanksiyalar tam olaraq nəyə cavab olacaq? Azərbaycanın onilliklər boyu davam edən strateji səbrindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən ona məxsusluq tanınan suveren ərazisi üzərində öz nəzarətini bərpə etmək istəyir? Həsab etmirəm ki, hüququ bərpə edən ölkəni cəzalandırmaq və ya cəzalandırmağa cəhd etmək lazımdır. Ərazimiz hücumu məruz qalıb və noinki hücumu məruz qalıb, o işğal edilib və etnik təmizləməyə məruz qalıb. Bu gün hamı etnik təmizləmədən danışıq, amma heç kim Ermənistanın 1990-cı illərin əvvəllərində, o vaxtı 7 milyonluq əhalinin təxminən 1 milyonunu ya köçürdü, ya da qaçqın vəziyyətinə düşdüyü zaman real etnik təmizləmə aparılmasında danışıq. Həç kim - nə Fransa, nə də avropalılar Ermənistanla qarşı sanksiyalar tətbiq etmək istəyini dilə gətirməyib və heç vaxt onu qınamayıb. Söhbət ikili standartlardan gedir.

- Sülh danışıqlarında Dağlıq Qarabağın həbsdə olan liderlərinin tələyi müzakirə olunacaqmı?

- Əvvəlcə onun vətəndaşlıq, silahlarını təhvil verən separatçılara amnistiya elan etməsi, onların Laçın yolu ilə ərazimizi tərk etmə əzadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsəndir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlara həbs olurlar. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətə ədalətli ola biləcəyimizi düşünürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki həsab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır.

- Ruben Vardanyan üçün də belədir?

- Bəli, o, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib. Bu gün istintaq təcrübəsində olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc Azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlr, qocalar Azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşməndən hesab etdiyimiz etnik qrupa məxsus olduğu üçün bir əhalini hədəf seçməsinə, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş düzülmez, qəbul edilmez sui-istifadə faktlarıdır.

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin BƏYANATI

Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyratəmiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanın dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incoolikorlorinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirən milli lideri və iştirakçı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayıb. Energetika sektorunda əldə edilən nailiyyətlər noinki ölkəmizin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişirmişdir. Hazırda Azərbaycan bərpəolunan enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində iş aparılır.

Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyayı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur.

2013-cü ildə ilk peykini buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peykə davam etdirir. Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyəsində qurmağa imkan vermişdir. Ölkəmizin siyasi həyatı müasir çağırışlara uyğunlaşdırılmış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir.

İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayıb. Digər siyasi qüvvələrin, o cümlədən müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar təkmilləşdirilmişdir. Milli-məna-vi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyətin və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır.

Azərbaycanda qanunun aliliyi təmin edilmiş, insan hüquqlarının və əzadlıqlarının qorunması dövlətin ali məqsədinə çevrilmiş, vətəndaş cəmiyyətinin inkişafına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən düşünülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mə-

kəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsəbiyyətdən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və əzadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalqların mədəni sərvətlərinin, müxtəlif dirlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.

Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənəna halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumlara, mədəniyyət-lərəarası dialoq məclislərinə, böyük idman yarışlarına evsahibliyi edir.

Hər bir Azərbaycanlı Prezidenti olmağı bacaran İlham Əliyev Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsinə daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının müstəqillik qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ile genişləniir. Dünya Azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayan soydaşlarımızın hüquq və mənafelelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların hüquqlarının bərpasına və zərər tərk etməyə məcbur olduqları atababa torpaqlarına qayıtmasına kömək gör-türülməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsi sahəsində parlaq nailiyyətlər əldə edilmişdir. Bir çox dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparılmışdır. 2012-2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiyası tarixində əldə edilmiş ən böyük uğurlardan biri olmuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019-2022-ci illərdə dövlətimizin bu quruma sədr seçilməsi və yəndən yekdil qərarla sədrlik müddətində bir il uzadılması olmuşdur. Hərəkatda sədrlik dövründə Prezident İlham Əliyev ədalətli, beynəlxalq hüquq və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycan uğurlu sədrliyinə nəticələr olmuşdur.

Prezident İlham Əliyevin irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının bütün istiqamətlərində müsbət nəticələr əldə edilmişdir. Ən yüksək standartlara cavab verən Silahlı Qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad et-

məyə hazır olan vətənpərvər gənc nəsəl yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

2020-ci ilin payızında 44 günlük Vətənpərvər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızı hərforlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpə olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza dərsəmə kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpə edildi.

Qarabağı könüllü tərk etmək istəyən erməni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxması şərait yaradılmışdır. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reintegrasiyası üçün lazımı tədbirlər görülür. Ermənistanla sivil döv-lətlərəarası münasibətlər qurulması məqsədi ilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh danışıqları davam etdirilir. Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpə və quruculuq işləri geniş vüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qayıtlar. İnamlı söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəliyi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir.

Siyasi lider öz fəaliyyəti ilə zamanca qısa bir dövrə əhatə edir, milli lider isə uzunmüddətli perspektiv üçün ölkəsinin inkişafının optimal istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbaycanın müstəqillik yollarında bundan sonra da inamlı irəliləməsinə təminat edəcəkdir. Milli Məclis Vətənimizin və xalqımızın bu günü və sabahı naminə dəyərli fəaliyyətində dövlət başçısına yeni böyük uğurlar arzulanaraq, onun uzaqgörən daxili və xarici siyasətini, həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcəyini, həyata keçirilən quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edir.

Azərbaycanın dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşları Türkiyəyə səfər ediblər

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin davəti ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilmişdir.

AZƏRTAC xəbər verir ki, səfərin ilk günü oktyabrın 11-də Türkiyə Respublikası Prezidenti Administrasiyasının

Kommunikasiya İdarəsində görüş keçirilib. Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında infor-

masiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzu-



MÖHTƏŞƏM 20 İL 2003 2023

Azərbaycana tarixinin ən şərəfli dövrünü yaşadan Lider

Milli Məclis Prezident İlham Əliyevin missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək



Oktyabrın 12-də Milli Məclisdə İlham Əliyevin Azərbaycan Respublikasının 20-ci ildönümü münasibətilə xüsusi iclas keçirilib.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, xüsusi iclasın gündəliyinə bir məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

Spiker diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlinə Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrtəramiz inkişaf yolu keçib. Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün tökcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb.

Spiker qeyd edib ki, Milli Məclis hər il dövlət büdcəsini müzakirə və təsdiq edir. İldən-ildə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli dərəcədə artır. İyirmi il əvvəlki dövrə dövlət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artıb.

Həyata keçirilən məqsədli sosial proqramlar sayəsində yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. İnsanların rifah halı yüksəlib. Əhəlinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir. Ölkəmizin iqtisadi yüksəlişi sənaye rəhbərlik faktoruna öndə olmaqla, bir sıra amillərlə bağlıdır.

Spiker bununla əlaqədar bözi məqamlara toxunaraq qeyd edib ki, Azərbaycan neft və qaz yataqları ilə zəngin bir ölkədir. Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib.

Ölkəmizin iqtisadi qüdrətinin artmasında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Azərbaycanca-

nın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr tökcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərə firavanlığını təmin etməyə yönəlib.

Ancaq iqtisadiyyat yalnız bir mənbənin hesabına uzun müddət inkişaf edə bilməz. Möhz buna görə də dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirib. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunub. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 64 faiz olub.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulub. Eyni zamanda Azərbaycan özü də bir sıra regional və global layihələrdə sərmayəçi kimi çıxış edir. Həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirib. Bu isə tarixən Şərqlə Qərbdə körpü rolunu oynayan Azərbaycanın geo-siyasi əhəmiyyətini daha da artırır.

Spiker bildirib ki, 2013-cü ildən bəri Azərbaycan kosmik klubun üzvüdür. Qeyd etmək yerinə düşər ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresi əlli ildən sonra bu gündə ikinci dəfə Azərbaycanda keçirildi. Bu hadisə ilk növbədə dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən ehtiramın ifadəsidir.

Milli Məclisin Sədri qeyd edib ki, Prezidentin təşəbbüsü və rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində sistemli islahatlar həyata keçirilib. Ölkəmizin siyasi sistemi təkmilləşdirilib. Altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxəlif partiyaların nümayəndələri də təmsil olunublar. Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, iqtisadi

darla müxəlifət arasında müntəzəm dialoq qurulub.

Prezident İlham Əliyev insan kapitalının inkişafına daim qayğı göstərir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır. İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının qorunmasına əsaslanan inklüziv cəmiyyət formalaşdırılıb. Ölkəmizdə dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələrinin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına kömək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilib.

Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün ölkəmiz global diaqloqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır. İlham Əliyevin xarici siyasətinin uğurlarından danışarkən xüsusi qeyd edilməlidir ki, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2019-2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilib və sədrlik müddəti daha bir il uzadılıb.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olub. Hazırda hərəkatın qadınlar platformasının yaradılması üzərində də iş aparılır.

İlham Əliyevin hərbi quruculuq siyasəti notisində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılıb. Qarabağ və Şərqi Zəngəzuru heç vaxt qürurverməyən, ancaq doğma torpaq uğrunda canından keçməyə hazır olan gənc nəsəl yetişdirilib.

Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadətli, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib.

30 ilə yaxın Ermənistanın işğal altında qalan Azərbaycan torpaqları azad edilib və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırılıb. Dünya miqyasında az sayda liderə nəşib olan möhtəşəm Zəfərə imza atmaqla cəngəllənmiş Azərbaycanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək".

Çıxışının sonunda spiker, Prezidentin tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayıb və bildirib ki, İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Spikerin çıxışı alqışlarla qarşılandı.

İclasda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş videolar nümayiş etdirilib.

Sonra mövzu ilə bağlı Milli Məclisin deputatları çıxış ediblər.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədrin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Bəxtiyar Əliyev, Zahir Oruc, Sadiq Qurbanov, Tahir Mirkəşili, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlardan Kamilə Əliyeva, İsa Həbibbəyli, Elşad Mirbəyov oğlu, Tural Gəncəliyev, Qüdrət Həsənzadə, Emin Hacıyev, Elşən Musayev, Səbinə Xasayeva, İqbal Məmmədov, Naqif Homzəyev, Razi Nurullayev, Əli Məsimli, Vahid Əhmədov, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Müşfiq Məmmədli, Ətibər Əliyev, Anar İsgəndərov, Əziz Ələkbərov, Ceyhan Məmmədov, Tahir Kərimli, Könül Nurullayeva, Vüqar İskəndərov, Aydın Hüseynov, Jalə Əliyeva, Vüqar Bayramov, Sahib Aliyev, Nəşib Məhəməliyev, Fəzail Ağamalı çıxış ediblər.

Bildirilib ki, bu il Milli Məclisdə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, Milli Qurtuluş gününün 30 illiyinə, İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunmuş möhtəşəm iclaslar müasir parlamentarizmin tariximizə ən şərəfli səhifələri olacaq.

Çıxışlarda Prezident İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq, dəfələrlə qalib gəlmiş dövlət başçısı olduğu vurğulanıb. Bildirilib ki, o, 20 il ərzində sabit, davamlı, artan reytingi olan nadir şəxsiyyətdir. İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbə-

ri, Milli Olimpiya Komitəsinin prezidenti olduğu vaxtlarda çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub.

Deputatlar Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi ilk gündən hər zaman verdiyi sözlə sadiq qalaraq, Azərbaycanın dünyanın güclü dövlətlərindən birinə çevirdiyini söyləyiblər. Səsləndirilən fikirlərdə ölkə başçısının öz xalqına bağlı olduğu, hər bir azərbaycanlının öz Prezidentinə inandığı, ona etibar etdiyi, güvəndiyi, öz liderinin dəstəyini hiss etdiyi və bundan qürur duyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin siyasi sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların formalaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar notisində ölkədə söz, fikir azadlığı, siyasi plüralizm kimi mühüm məsələlər təmin olunub.

Deputatlar 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər salnaməsi yazdığını, habelə, birgünlük antiterror tədbirlərini uğurla başa çatdırdığını, bununla da bütün dünyaya öz gücünü nümayiş etdirdiyini söyləyiblər. Vurğulanıb ki, dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkəmiz beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətli çəlişərək, 30 ildən sonra Azərbaycan bayrağının işğaldan azad olunmuş bütün səhərlərdə və kəndlərimizdə dalğalanmasına nail olub. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilib, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.

Dövlət başçısının müəllifi olduğu layihələrin reallaşması notisində Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanıb. Son illərdə ümumi daxili məhsulun, büdcə gəlirlərinin dəfələrlə artdığı, regionda ən çox investisiya və texnologiya cəlb edən, iqtisadi müstəqilliyə nail olan ölkəmizin inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri olduğu söylənilib.

Bildirilib ki, hazırda ölkəmizin bütün bölgələri dinamik inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm islahatlar aparılır, onun təşəbbüsü ilə əhəlinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilib.

Dövlət başçısı şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və

qazilərə daim xüsusi qayğı ilə yanaşır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görür.

Ölkə başçısının elm və təhsil sahəsində hər zaman diqqət və qayğı göstərdiyi də qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində böyük nailiyyətlər əldə edilib. Prezidentin ölkəmizdə həyata keçirilən gənclər siyasətinə, milli-mənəvi dəyərlərə sadiq, global dünyanın müasir çağırışlarına cavab verə biləcək gənc nəslin formalaşdırılmasına, onların potensialından bütün sahələrdə istifadə edilməsinə xüsusi diqqət yetirdiyi söylənilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət notisində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. İlham Əliyevin həyata keçirdiyi strategiya əsasında Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Deputatlar həmçinin vurğulayıblar ki, Prezident İlham Əliyevin global məsələlərin həllində nümayiş etdirdiyi qətiyyət onun dünyanın nüfuzlu siyasətçilərindən biri olduğunu göstərir. Onun apardığı siyasət sayəsində bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir.

Qeyd olunub ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla evsahibliyi edib, ölkəmiz multikultural dəyərlərə önəm verən tolerant dövlət kimi dünyada tanınır.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha yüksək zirvələrə fəth edəcəyi və davamlı uğurlara imza atacağı vurğulanıb.

Sonra iclasda Milli Məclisin deputatı Hikmət Məmmədov İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Bəyanatını səsləndirib. (Bəyanat qəzetin bu nömrəsində çap edilib).

Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılandı və səsə qoyularaq qəbul edildi.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



MÖHTƏŞƏM 20 İL 2003-2023

İstər ayrı-ayrı fərdlərin, istərsə də bütövlükdə xalqların və cəmiyyətlərin inkişaf təcrübəsindən hər kəsin öyrənməli olduğu çox mühüm bir dərslər var: tarixboyu o fərdlər, xalqlar və cəmiyyətlər can atdıqları hədəflərə yetişə bilsinlər ki, addım-addım qazandıqları nəticələrin miqyasından asılı olmayaraq tutduqları yoldan dönməsinlər. Əldə edilmiş nailiyyətləri qorumağı və yeniləri daha da möhkəmləndirərək genişləndirməyi bacarsınlar, eyni zamanda hərəkətlərini daim yenilənən vaxtın çağırışlarına uyğunlaşdırma bilsinlər.

Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsi

Tələskənlik, gözlənilən nəticənin mövcud şəraitin imkan verdiyindən daha tez əldə olunması istəyi insanın fitrətindədir. Bəzən bu istəyin təsiri ilə yanlış istiqamətlərə yönəlmə, müvəqqəti və dayanıqsız uğurların ani parıltısında yolu təz-təz dəyişərək səhv qərarlar verib əsas niyyətdən uzaq düşən fərd və toplusmlar da olur. Amma oğor söhbət əsl inkişaf və tərəqqidən gədirsə, bu nə yol dəyişməkdir: seçilmiş yola sadıqlıq, ardicillik, məqsədyönlülük, yaranmış fürsətlərə çevik reaksiya.

Müstəqil dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabrından bəri ölkəmizin və xalqımızın həyatına gətirdiyi tarixi nailiyyətlərin təməlinə də möhür və amil durur. Cənab İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixinin mahiyyətə yeni bir dövrün lideridir. 2003-cü ilin oktyabrında xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən o, ölkənin gələcək taleyinə görə məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ardicılı kimi öz üzərinə götürmüşdü. Ölkəyə rəhbərlik missiyasını Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsinin davam etdirməsi ictimaiyyətin sosial sifariş idi. Müstəqilliyimizin ilk illərində, Azərbaycanın ağır böhranla, parçalanma təhlükəsi ilə üz-üzə qaldığı vaxtda Ümummilli Lideri təkidlə ölkə rəhbərliyinə çağıraraq bu müdrik dövlət adamının liderliyi ilə respublikanın xilasına, rovan inkişaf yoluna çıxmasına nail olan xalq qisnadına müstəqil, hüquqi dövlət quruculuğu istiqamətində əldə edilmiş nəticələrin qorunmasını istəyirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən-ləşdirdiyi inkişaf yolunun onun cismani yoxluğu dövründə də davam etdirilməsi arzusunda idi. Bu arzunu gerçəkləşdirəcək Liderin müdrik cənab İlham Əliyev olması isə ilk növbədə Ümummilli Liderin ona böyük inam və güvənindən irəli gəlirdi.

Cənab İlham Əliyevin onun bütün gözləntilərinə doğruldaqca, Azərbaycanın ideallarından heç zaman geri çəkilməyəcəyinə, xalqı addım-addım milli hədəflərə doğru aparacağına Ulu Öndər Heydər Əliyev tam əmin idi. Bu əminlik ən parlaq formada böyük stratejin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində də öz əksini tapmışdı: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevə dəstəkləməyə çağırıram. O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizə əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdırılmamış vəzifələrinizə dəstəklənərək, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırma bələcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlərlə bəsləyirəm".

Müasir mətbuatımız bəzən bu müraciətin yalnız müəyyən hissəsinə diqqət yetirir, onun ümumi məzmunu lazımı şəkildə təhlilə cəlb

edilmir, halbuki həmin müraciət bütün məzmunu ilə son dərəcə mükəmməl bir sənəd olaraq müstəqil dövlətimizin bu tarixə qədər keçib gəldiyi yola strateji baxış, əldə edilən nailiyyətlərə gəlib çatdığı mərhələnin dəyərləndirilməsi və gələcəyə bələdçidir. Eyni zamanda 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti kimi ölkənin, xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürərək yeni strateji dövrə də cənab İlham Əliyev qarşısında duran tarixi missiyanı dəqiq təsvir etməyə bu sənəd böyük kömək göstərir.

Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi iki dövrün nailiyyətləri sayəsində xalqımız yeni milliyyətin əvvəllərində dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutmuş, dünyaya inteqrasiya proseslərini sürətləndirmiş, ən qabaqcıl beynəlxalq təcrübələri, özünü doğrultmuş sivil dəyərləri cəmiyyəti həyatının müxtəlif sahələrində genişləndirməyə başlamışdı. Demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu, insan və vətəndaş haqlarının aliiliyi, siyasi plüralizm prinsiplərinə sadıqlıq Azərbaycan beynəlxalq nüfuzunu getdikcə gücləndirir, dünyanın, regionun, bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələləri ilə bağlı qərarlarda ölkəmizin mötəbər rolu mütləq nəzərə alınır. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın sosial-iqtisadi həyatı yeni dövrə transformasiya olunur, ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, müxtəlif sənaye sahələrində modernləşmə prosesləri genişlənir, gəlirlər yüksəlir, tədricən açılan yeni iş yerləri, maar və təqaüdlərdəki mütəmadi artımlarla insanların maddi rifahı halı getdikcə yaxşılaşır.

Azərbaycanda ordu quruculuğu prosesləri də uğurla davam etdirilir, qabaqcıl təcrübə və texnologiyalarla ölkəmizin müdafiə qabiliyyəti getdikcə artır, oğor və zabitlərimizin döyüş ruhu yüksəlir, gənclərimiz hərbi xidmətlərini həvəslə, Vətənbə böyük sevgi hissi ilə yerinə yetirirdilər.

Qədrbilən xalqımız bütün bu nəticələrin nə qədər böyük fədaçılıqlarla, gərgin zəhmət bahasına əldə olunduğuna yaxşı bilirdi. Azərbaycanın nailiyyətlərini ən gələcək niyyətlə üzərinə götürməyə yönəlmənin daxili və xarici təhdidlər, təxribatlar, önmüzə qoyulan marşlarla, Ümummilli Liderin xalqla çiyin-çiyinə bütün bunları inkişaf yolundan kənar etməyə üçün hansı əziyyətlərə sinə gərdiyi hər kəsə yaxşı məlum idi.

Ona görə də Azərbaycan vətəndaşları cənab İlham Əliyevdən ilk növbədə bu strateji inkişaf xəttinin davam etdirilməsini, dövlətin davam etdirilməsini, dövlətin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdırılmamış vəzifələrinizə dəstəklənərək, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırma bələcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlərlə bəsləyirəm".

Hər bir azərbaycanlıın Prezidentini

Cənab İlham Əliyev mövcud şəraitə adekvat yanaşmaları, düzgün və məqsədyönlü qərarları, eyni zamanda müasir dünyanın çağırışlarına uyğun addımları ilə ona



olan inamı doğrultdu. Dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyi qorudu, milli birlik və qanunların aliiliyinə sөykənən vətəndaş cəmiyyətini daha da inkişaf etdirərək özünün də ilk addımını fərdlərə reallaşdırdı. Bu 20 il müddətində dövlətimizin töməni, hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu. Azərbaycan Prezidenti hər bir dövlətin, cəmiyyətin həyat qayəsini təşkil edən ölkə iqtisadiyyatını yeni strateji dövrəyə yeni bir səviyyəyə yüksəltdi.

Cənab İlham Əliyev Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini xalqımızın müqəddəs dəyəri kimi qorudu, onun müstəqilliyinin əbədliliyini, daimiliyini, dönməzliyini təməni etdi. Xalqımızı ən böyük hədəfimiz olan torpaqlarımızın azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda həlledici savaşa hazırladı. Ümummilli Liderin dövlətçilik məktəbindən özərlənmiş zəngin təcrübə ilə Azərbaycan Prezidenti fərqişə idi ki, xalqın bir çox tələyüklü problemlərini həllinə, o cümlədən ölkənin ərazi bütövlüyünə yalnız milli birlik, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətə nail olmaq mümkündür.

Cənab İlham Əliyev ölkənin iqtisadi tərəqqisini demokratik inkişaf prosesləri ilə paralel apardı. İqtisadi müstəqilliklə heç kimin asılılığında olmayan Azərbaycanın əsl müstəqillik statusunu yeni sosial-iqtisadi nailiyyətlərlə daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı, ardicil inkişafına nail oldu. Təbii resurslardan əldə olunan gəlirləri müasir dövrün normalarına uyğun infrastruktur quruculuğuna yönəltdi. Azərbaycanın ən ucqar kəndlərində də müasir infrastruktur formalaşdırıldı. Bu illərdə ölkəmizin səhər və kəndlərində yüzlərlə yeni məktəb, tibb müəssisələri, digər sosial infrastruktur obyektləri əhəlinin istifadəsinə verildi. Ən uzaq yaşayış məntəqələrinə də abad yollar çəkildi. Regionların inkişafı axarına qovuşdu. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları uğur qazandıqca Azərbaycan əyalətlərinin siması yeniləndi. Bölgələrimizin tarazlı inkişafı təmin edildi.

Dövlət rəhbərliyinin ölkənin təbii sərvətlərinin insan kapitalına çevrilməsi çağırışı ilə təhsil, innovasiya, yeni texnologiyaların tətbiqi cəmiyyəti həyatında ən aktual məsələlərdən birinə çevrildi. Azərbaycanın insanların təhsillə, yeni texnoloji həlləri, innovasiyaları mənimsəməklə özünü inkişafatlandırmaq aradığı. Ölkəimizdə modernləşmə prosesləri sürətləndi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi genişləndi. Bu inkişaf proseslərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Respublikamızın Birinci vitse-prezidenti özünün çoxşaxəli fəaliyyəti ilə müxtəlif sahələr üzrə dövlət si-

yasetinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.

Cənab İlham Əliyev ölkəmizin beynəlxalq miqyasda mövqelərini gücləndirilməsi üçün bütün mümkün fürsətləri reallaşdırdı. Bu 20 il müddətində dövlətimizin şöhbüsü və faal iştirakı ilə əsas qonuluşmuş bütün global layihələr uğur qazandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Azərbaycan dünyanın əsas enerji-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Yaxınlaşan logistika imkanları dünya iqtisadiyyatı üçün ölkəmizin önəmini daha da gücləndirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədə əsas söz sahibinə çevrildi. Ölkəmiz daha da yüksələn beynəlxalq nüfuzu, proseslərə təsir imkanları ilə global təşkilatlardakı fəaliyyəti daha da genişləndirdi. Qlobal miqyaslı bir çox məsələdə təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan dövlətinin son onilliklərdə BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsindəki uğurlu fəaliyyəti, Avropa İttifaqı və digər institutlarla güclənən tərəfdaşlıqları, müxtəlif dünya dövlətləri ilə qurduğu ikitərəfli faydalı əlaqələr cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təmənidir.

Bu illərdə Azərbaycan global səviyyəyə etibarlı tərəfdaşlığını daha da möhkəmləndirdi, verilmiş sözlərə, əldə edilmiş razlaşmalara sadıqlıqla bütün tərəfdaşların inamını qorudu, uğurlu layihələrlə hər kəs üçün qarşılıqlı faydalar, yüksək perspektivli əməkdaşlıq imkanları yaratdı.

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun, Ata vəsiyyətini yerinə yetirdi

Ölkəmizə rəhbərliyi dövründə cənab İlham Əliyev ordu quruculuğu siyasətini uğurla davam etdirdi. Azərbaycanın sosial-iqtisadi nailiyyətləri bu istiqamətdə işlərin geniş miqyasda aparılmasına imkan verdi. Dövlətimiz gələcəyə baxaraq, mövcud imkanlardan istifadə edərək özünün müdafiə sənayesini formalaşdırdı. Həmçinin Azərbaycanın silah istehsal edən bir çox ölkə ilə uğurlu diplomatik əlaqələri, qlobal silah istehsalçıları ilə qarşılıqlı güvənə əsaslanan münasibətləri ordumuzun ən müasir silahlarla təchiz edilməsinə şərait yaradı. Azərbaycan Prezidentinin müasir ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar, həyata keçirdiyi kompleks tədbirlər qısa zamanda ordumuzun dünyanın ən güclü orduları sırasında qoralarlaşdırdı. Ölkəimizdə ənənələri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi təhsil sistemi daha da təkmilləşdirildi. Ali Baş Komandanın təşəbbüsü və dəstəyi sayəsində minlərlə gənc hərbiçimiz qardaş Türki-

Azərbaycanı qələbədən qələbəyə aparən LİDER

yən və dünyanın bir çox qabaqcıl dövlətinin əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb olundu. Bununla onların pəşəkartlıq səviyyəsi daha da yüksəldi. Prezident İlham Əliyev Azərbaycanı ölkəmizin dövlətçilik dəyərlərinə canı, qanı ilə bağlı vətənpərvər nəsəl yetişdirdi. Öz qətiyyəti, Vətən sevgisi, prinsipiallığı ilə onlara örnək yaratdı. Bu nəslin təmsilçiləri 44 günlük Vətən müharibəsində böyük bir tarix yazdılar. Qəhrəman oğullarımız uzun illər ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş, müdafiə xətləri yaratmış düşməni cəmi 44 gün içində darmadağın edərək torpaqlarımızdan qovdular. Ermənistanın illər ərzində ordusu haqqında uydurduğu saxta mifləri havaya uçurdular. Əzəli-əbədi yurdlarımızda dövlət bayrağımızı ucaldılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qələbə ilə regionda yeni rəliqlər yaratdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində noticə ilə Azərbaycanın tarixi boyu yaşamış ən böyük dövlət adamlarının, düşüncə sahiblərinin arzusu reallaşdı. Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun, Ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindəki zəfər cənab Prezident İlham Əliyevin müdrik siyasətini, güclü miqyaslı iradəsini, qətiyyətinin təəcəssümü oldu. Bu Qələbə hər bir azərbaycanlına bu gün və gələcəkdə qürur duyacağı ən böyük hadisə kimi tariximizə həkk olundu.

Cənab İlham Əliyev ordumuzun gücü ilə Ermənistanı hərbi meydanında məğlub etdiyi kimi, strateji baxış, qətiyyəti, müdrikliyi ilə diplomatiya məkanında da məğlubiyətə uğradı. Beynəlxalq aləmdə Azərbaycanın qələbəsini qeyd-şərtsiz qəbul etdi. İlk növbədə ona görə ki, bu, haqqın qələbəsi idi. İşğalçı Ermənistanın öz hərbi birləşmələrini ərazilərimizdən çıxarması barədə BMT-nin illərdən bəri havadan asılı qalmış qətnamələrinin icrasına Azərbaycan ordumuzun gücü ilə nail oldu. Beynəlxalq hüquq, tarixi ədalət bərpası etdi. Azərbaycanın bu qələbəsi ona görə qəbul edilirdi ki, ölkəmiz uzun illər ərzində ordumuzun gücləndirilməsi, müdrikliyi, diplomatiya arenalarında da mövqelərimizi möhkəmləndirdi. Haqlı olduğumuzu beynəlxalq hüquq normaları çərçivəsində hər kəsə sübut etdi, uzun illərdən bəri Ermənistanın havadarları kimi ölkəmizə qarşı ikili standartlardan çıxış edən bir çox beynəlxalq təşkilatı fakt qarşısında qoydu.

Bu ilin sentyabr ayında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağda erməni separatçılarının cəmi 23 saat davam edən antiterror tədbirləri ilə darmadağın və tərk-silah edilmələri göstərdi ki, Azərbaycan Prezidenti

dövlətimizi, xalqımızı yalnız qələbədən-qələbəyə apardı.

Bu tarixi hərbi-siyasi hadisə ilə Prezident İlham Əliyev 2 əsr əvvələ gedib çıxan saxta erməni iddialarının üstündən birdəfəlik xətt çəkdi, "miatsum" ideologiyası tarixə gömüldü. Bununla Prezident İlham Əliyev bir çox böyük güclər, dünya erməniliyinin regionda öz oyunlarını qurmaqdan ötrü əsrlər əvvəldən ortaya qoyduqları erməni layihəsini iflasa uğradı.

Ümumiyyətlə, son 3 ildə dövlətimizin öz ərazi bütövlüyünün təmin edilməsi uğrunda qazandığı nailiyyətləri təhlil etdikdə, bütün bunların nəqtəsinə qədər necə müdrikliklə, zərgər dəqiqliyi ilə reallaşdırıldığını görürük. Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin, Şuşa şəhərinin hərbi əməliyyatlar nəticəsində azad edilməsi, Şuşanın azadlığının sonra faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalan düşmənin Ağdam, Kəlbəcər, Laçın rayonlarından döyüşsüz çıxarılması, Laçın yoluna alternativ yeni yolun çəkilişinin ardınca Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin boşaldılması, 2023-cü ilin aprel ayında Azərbaycanın Laçın yolunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradaraq ərazi bütövlüyünə nail olunması, Ermənistanla dövlət sərhədindəki mövqelərdə möhkəmlənərək strateji üstünlüyün təmin edilməsi və ən nəhayət, qisməddəki antiterror əməliyyatı ilə Qarabağdakı kriminal xuntanın ömrünə son qoyulması, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində dövlət suverenliyimizin bərpası, dünənə qədər Azərbaycanı təhdid edən separatçılıq əsas liderlərinin qandallanaraq mühakimə üçün Bakıya gətirilməsi bütün bu işlərin necə diqqət və səbrlə, bir o qədər də sarsılmaz qətiyyətlə aparıldığını nümayiş etdirir.

Bir məsələni də xüsusilə qeyd etməliyik ki, Azərbaycanın istər Vətən müharibəsinə hazırlıq dövründə, istər müharibə zamanı, istərsə də hərbi əməliyyatlar başa çatandan sonra ölkəmizə qarşı yönəli bələcək hər hansı pozuntuya yol vermədi. Düşmənin hərbi təxribatlarına cavab zərbələrini bələ hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları çərçivəsində, hərbi konvensiyalara uyğun şəkildə, mülki əhaliyə heç bir xəter toxundurmadan, yalnız legitim hərbi obyektləri hədəf seçərək endirdi. Azərbaycan innovativ silahlarla XXI əsrin müharibəsini apardı.

Bu yerdə cənab İlham Əliyevin 2003-cü il oktyabrın 31-də Prezident kimi ilk andiçmə mərasimində dediyi sözləri xatırlamaq istəyirəm. Həmin andiçmədə möhtərəm Prezident artıq keçmişdə qalmış Qarabağ problemi barədə demişdi: "Bu problem yalnız bir neçə prinsiplə, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpası olmalıdır. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqların işğal altında qalmasına bərsəlməyəcəkdir. Həmi bilməlidir ki, sülh tərəfdarı olmamağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Bəli, cənab İlham Əliyev necə demişdisə, elə də etdi. Azərbaycan torpaqlarının işğal altında qalması-

na, ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarımız işğaldan azad edildi.

Sözünə imzası qədər dəyər verən Prezident

Tarixi Zəfərimizdən - düşməndən təmizlənmiş doğma yurd yerlərimizdəki vəziyyət gün işığına çıxandan sonra ermənilərin təxminən 30 il ərzində bu torpaqlarda həyata keçirdikləri inanılmaz vandallıq cinayətləri bütün dünyaya sөrgiləndi. Uzun illər ərzində müəyyən təəssübkeçliklərlə beynəlxalq aləmdə ermənilərin müdafiəçiləri mövqeyində duranlar bələ bu reallıq qarşısında utanıb susmaqdan başqa yol görmədilər. Vandallıq mənzərəsi göstərdirdi ki, ermənilər uzun illər ərzində bu ərazilərdə azərbaycanlıların min bir əziyyətlə qurub yaratdıqlarını söküb satmaqdan başqa bir iş görməyiblər. Özlərini heç zaman bu torpaqların sahibi saymayıblar, bir gün torpağın əsl sahibinin gələcəyinə, onları xaraba qoyduqları yurdlarımızdan qovacağına əmin olublar. Azərbaycan özlərini uzun illərdən sivil xalq kimi təqdim etməyə çalışın ermənilərin əsl simasını dünyaya sөrgilədi.

Bu gün Azərbaycan dövləti daha bir nümunə göstərir, ermənilərin xaraba qoyduqları rayonlarımızı, kəndlərimizi öz maliyyə imkanları hesabına yenidən qurur, dirçəldib abadlaşdırır, bu yerlərə həyat gətirir. Cəmi 3 il yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərinin miqyası həqiqətən də özəmətlidir. "Zəfər yolu"nun, Füzuli və Zəngilan beynəlxalq hava limanlarının, elektrik yarımqəranıların, su elektrik stansiyalarının inşası, Füzuli və Laçın şəhərlərinin, Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux ərazilərində sakinlərinin doğma yurdlarına dönüşü, hazırda onlarca müxtəlif infrastruktur layihəsinin icra edilməsi Böyük qayıdışın nə qədər sürətli olduğunu göstərir. Azərbaycan Prezidenti bununla kimin regionda inkişafa, tərəqqiyə, insanların rifahına, kimin dağıdıcılığa, qəsbkarlığa, yeni insan faciələrinə xidmət etdiyini bəşəriyyət önündə sübuta yetirir.

Eyni zamanda Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanla aparıldığı danışıqlar, bütün məsələlərin insan itkilərinə yol vermədən, ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində yoluna qoyulması üçün qarşı tərəfə verdiyi imkanlar Prezident İlham Əliyevin sülh prinsiplərini nə qədər sadıq olduğunu sülh imkanlarını ən son perspektivə qədər dəyərləndirdiyini göstərir.

Prezident İlham Əliyevin hər bir vətəndaşımız üçün təmin etdiyi hüquqlar, cəmiyyətimizdə əsrlərdən bəri mövcud olan multikulturalizm, fərqli mədəniyyətlərə hörmət ənənələrinin qorunması Azərbaycan vətəndaşlığının qəbul edən ermənilərin də ölkəmizdə problemləşdirən dövlətimizin sosial-iqtisadi imkanlarından faydalanmasına şərait yaradır. Bunun özü də cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi strategiyaya daxildir. Şərqlə Qərbin təmas məkanı olan Azərbaycan dövləti öton onilliklər ərzində həyata keçirdiyi siyasətlə, dünyaya tələq etdiyi multikulturalizm dəyərləri ilə sübuta yetirib ki, bütün bunlar sadəcə bəyanat deyil, hər sözüünə imzası qədər dəyər verən qətiyyətləri Liderin təqdim etdiyi reallıqlardır.

Azərbaycan Prezidenti özünün də boyan etdiyi kimi, nəyi necə, nə vaxt edəcəyini yaxşı bilən mahir strateq, zamanəmizin ən parlaq liderlərindən biri, dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş rəhbərdir. Cənab İlham Əliyevin inza atdığı bugünkü nailiyyətlər Azərbaycanın gələcəkdəki daha böyük uğurları üçün möhkəm təməllər formalaşdırır.

Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 361

QƏRAR

Bakı şəhəri, 10 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında" 2004-cü il 24 may tarixli 75 nömrəli, "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli, "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 27 noyabr tarixli 460 nömrəli və "Dərman vasitələrinin farmakonezarət Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "İpoteka haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Dərman vasitələri haqqında", "Ömənətlərin sığortalanması haqqında", "Dövlət borcu haqqında", "İnsanın immunçatılmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 813-VIQD nömrəli Qanununun təbii və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mükiyyətinə olan və ya paylanımlar (sehmələri) nəzarət zərfi dövlət və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kərgüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 2091 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddə 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750; 2019, № 3, maddə 539, № 6, maddə 1143, № 7, maddə 1337, № 12, maddə 2079; 2020, № 4, maddə 492; 2023, № 2, maddə 293; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 iyun tarixli 242 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın 7.15-ci bəndinin üçüncü cümləsində "kütüvi informasiya vasitələrini" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566; 2017, № 2, maddələr 287, 321;

2022, № 5, maddə 574) ilə təsdiq edilmiş "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nın 9-cu hissəsində "Kütüvi informasiya vasitələri" sözləri "Media" sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1880) ilə təsdiq edilmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın 7.3-cü bəndində "KİV-dən" sözləri "mediadan" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2084; 2020, № 12 (V kitab), maddə 1613; 2021, № 9, maddə 1055; 2022, № 10, maddə 1221) ilə təsdiq edilmiş "Dərman vasitələrinin farmakonezarət Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.5-ci bənddə "KİV-dən" sözləri "mediadan" sözü ilə əvəz edilsin;

4.2. 7.1.15-ci yarımbənddə "KİV-dən" sözləri "Mediadan" sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 362

QƏRAR

Bakı şəhəri, 10 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"də və 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Sahibkarlığı sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "İctimai iştirakçılıq haqqında", "Yaşlıqların mühafizəsi haqqında", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında", "Qiyometli kağızlar bazarı haqqında" və "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439; 2014, № 10, maddə 1320; 2019, № 5, maddə 948; 2022, № 5, maddə 555) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Gəmilərin nəzarət yoxlama-sına dair Əsasnamə"nin 3.4-cü bəndində "kütüvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435) ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 2.7-ci bəndində "kütüvi informasiya vasitələrini" sözləri "media" sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 363

QƏRAR

Bakı şəhəri, 10 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda, 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası"nda, 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə"də və 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Torpaq bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Əməliyyat-axtariyyəti haqqında", "Su təchizatı və tullantı suları haqqında" və "Taxıl haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 816-VIQD nömrəli Qanununun və "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQD nömrəli Qanununun təbii və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950; 2017, № 7, maddə 1480; 2018, № 9, maddə 1939; 2020, № 2, maddə 186, № 6, maddə 815; 2022, № 2, maddələr 168, 185) ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"na 1 nömrəli əlavə - "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə"nin 2.4-cü bəndində "mətbuat, radio-televiziya və digər kütüvi informasiya vasitələri" sözləri "media" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238; 2019, № 3, maddə 518) ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası"nın 2.1-ci və 5.2-ci bəndlərinin ikinci cümlələrində "digər kütüvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 182; 2021, № 11, maddə 1296) ilə təsdiq edilmiş "Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə"nin 3.4-cü bəndinin ikinci cümləsində "kütüvi informasiya vasitələrini" sözləri "media subyektlərini" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655; 2022, № 5, maddə 552; 2023, № 1, maddə 126) ilə təsdiq edilmiş "Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.4-cü bənddə "kütüvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

4.2. 3.6-cü bəndin ikinci cümləsində "kütüvi informasiya vasitələri" sözləri "mediada" sözü ilə əvəz edilsin;

4.3. 3.14-cü bənddə "kütüvi informasiya vasitələri" sözləri "media" sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan XİN rəhbəri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlamlar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.

Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı fəjizim üzərində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olduğu, bu xüsusda qələbənin qazılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçirilən



çək tədbirlərlə bağlı planın qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək, bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmə

lər planının münasibətlərinin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.

MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərqi-Qərbi dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt-Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətrafı məlumatlandırılıb.

Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirin yekunlarına dair sənədlər qəbul edilib.

Ceyhun Bayramovun BMT Baş katibinə məktubu Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılması lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərk-silah edilməsi-nə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanladığı məktub və tərk-silah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoməkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri kimi yayılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyini təhdid edən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib.

Bu kontekstdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərk-silah prosesi, demobilizasiya və reintegrasiya sayıları barədə məlumat verilib.

Qanunsuz erməni birləşmələrinin tərk-silah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların həcminin Azərbaycanın suveren ərazilərinin hərbi-ləşmisi zonaya çevrilməsinin, habelə ictimaiyyətin müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı olaraq gəmişiyəşli dağıdıcı silah-sursatla təmin olunmasını bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başlanılan və son 3 ildə davam etdirilən bölgədə sülhün və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi saylarına xələf gətirdiyi vurğulanıb.

Məktubda həmçinin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reintegrasiyası çərçivəsində ölkəmiz tərəfindən görülən işlərdən bəhs edilib. Lokal xarakterli antiterror tədbirləri ye-

kunlaşdıqdan dərhal sonra reintegrasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupu yaradıldığı, sentyabrın 21-də Yevlax görüşünün keçirildiyi, sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın enerji sistemində qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.

Habelə məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.

Sonda ölkəmizin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusional çərçivəsində reintegrasiya istiqamətində say-lərə sarılsamz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmə istənilən sayları qətiyyətlə rodd etməyə və dinc yarıya yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.

Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Fransa tərəfinə cavab verib

Oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti Fransanın bəyanatına cavab olaraq bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, Ermənistan mətbuatında yayılan və 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən bəyanat, əslində, yalnız Fransa və Ermənistan adından verilib.

Azərbaycan nümayəndə heyəti öz bəyanatında Fransanın bəyanatında yayılan və 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən bəyanat, əslində, yalnız Fransa və Ermənistan adından verilib.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti digər nümayəndə heyətləri ilə yanaşı, Fransaya da iki dəfə dialoq təklif edib, ancaq rəsmi Paris bundan imtina edib və İnsan Hüquqları Şurasını aləmə çevirmək siyasətini davam etdirir.

Bəyanatda həmçinin Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün çalışdığı, Fransanın Azərbaycan tərəfindən beynəlxalq tərəfdar, vasitəçi və ya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi etibarının sifra bərabər olduğu diqqətə çatdırılıb.

Azərbaycan nümayəndə heyəti Fransanın təklif etdiyi

tədbirləri və təşəbbüsləri, sadəcə olaraq, rəsmi Parisin təklifi olduğu üçün rədd edib. Vurğulanıb ki, Azərbaycan neokolonial imperiya ambisiyaları olmayan və ya dünyanın bu hissəsində itirilmiş statusunu dirçəltməyə cəhdlər göstərməyən etibarlı tərəfdarlarla münasibətlərə və əməkdaşlığa açıqdır.

Azərbaycan nümayəndə heyəti daha sonra xatırladı ki, Azərbaycanın Qarabağ bölgəsinə iki dəfə səfər etmiş BMT-nin bir neçə agentlikdən ibarət missiyası Xankəndi şəhərində mülki infrastruktur, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, eləcə də mədəni və dini abidələrə heç bir ziyan vurulmadığını bildirib. Missiya Azərbaycan Respublikası hökumətinin Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını müşahidə edib. Eyni zamanda son atəşkəsdən sonra no yerli əhali-dən, no də həmsəhbətlərdən dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı heç bir hala

rast gəlməyib. Missiya heç bir kənd təsərrüfatı infrastrukturunun və heyvanların məhv olunmasını müşahidə etməyib. Azərbaycan nümayəndə heyəti xatırladı ki, bu müşahidələr BMT QAK-ın Ermənistandakı ofisinin, eləcə də BQK-nın nəticələri ilə də öz təsdiqini tapıb. Bundan başqa, bir sıra xarici jurnalistlər də Qarabağ bölgəsində baş verənləri işıqlandırdılar.

Azərbaycanın öz suveren ərazisində suveren ölkə kimi bir çox beynəlxalq aktorlarla, o cümlədən BMT sistemində daxil olan qurumlar ilə səmərəli əməkdaşlıq etdiyi, bir çox sahələri əhatə edən bu əməkdaşlığın Qarabağ bölgəsinin yenidən Azərbaycana reintegrasiyasına yönəldiyi və bunun Azərbaycan resurslarına əsaslandığı qeyd olunub.

Azərbaycan nümayəndə heyəti Ermənistanın müdriyyəti və sağlamlıq düşüncəsinin səsinə qulaq asmayı, regionda sülhün öldürülməsi üçün yaranmış imkandan istifadə etməyini gözlədiyini bildirib.

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə türk və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın, Türkiyənin və Şimali Kipr Türk Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.



Daha sonra Şimali Kipr Türk Respublikasına hösr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün nümayiş etdirdiyi siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsinə mənəunluğunu ifadə edib.

Daha sonra Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstanda bu ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

QMİ-dən AZƏRTAC-a bildirilib ki, xanım A.Balayeva şeyxülislamı Qazaxıstanın "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını ona çatdırıb. Şeyxülislam, öz növbəsində, xanım nazirə səmimi təbriklərinə görə minnətdarlığını bildirib və onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə Qazaxıstanın dövlət başçısına minnətdarlığını çatdırmağı xahiş edib.



Nazir A.Balayeva bildirib ki, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinin yekunlarına görə Azərbaycanda Qazaxıstanın mədəniyyət günlərinin keçirilməsi qərar alınıb. Bu tədbir çərçivəsində nazir A.Balayeva cari ilin dekabrında Azərbaycana səfər etməyi planlaşdırır.

Öz növbəsində, şeyxülislam A.Paşazadə xanım A.Balayevaya COVID-19 pandemiyası səbəbindən dayandırılmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Bakıda keçirilməsini bərpə etmək barədə Azərbaycan Respublikası Prezidentinin qərarını və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2024-cü ilin mayında Azərbaycanda paytaxtında keçiriləcəyi barədə məlumat verib.

Söhbət zamanı tərəflər həmçinin Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı katibliyinin iclasının yekunları və mədəni-mənəvi sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Gəncədə raket hücumu nəticəsində həlak olanların xatirəsi ehtiramla anılıb



Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket hücumuna məruz qalmasından üç il ötür.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhid ailələri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət etmişlər.

Mərasim iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin, o cümlədən dağılan ərazinin önünə tər çiçəklər düzmüş, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə etmişlər. Din xadimi tərəfindən şəhidlərin ruhlarına dualar oxunmuşdur.

Xatırladıq ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmən ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşlə rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini

intensiv atəş tutmaqda davam edib. Ermənistan silahlı qüvvələri qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəfə alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yarananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Gəncənin

raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Oktyabrın 12-də Bakıda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümünü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanmohammed Elyasov iki ölkə rəhbərlərinin sözləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərindən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsinə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Sərdar Bərdiməhmedovun böyük xidmətlərini vurğulayıb.



Müstəqilliyini qazandıqdan sonra ölkəmizin inkişaf tarixindən söz açan səfir Mərkəzi Asiya və Avropanın genişlənməsinə yerləşən Türkmənistanın bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırdığını bildirib.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinə və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkən Q.Elyasov deyib: "Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz arasında dostluq və beynəlxalq münasibətlərin inkişafı üçün əməkdaşlıq edirik. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Biz regional layihələrdə birgə fəaliyyət göstəririk. Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra daha da möhkəmlənəcək".

Azərbaycanın ömək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, Türkmənistan və Azərbaycan ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik, dərindən köklü bir-birinə bağlı olan ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlığa əsaslanır. Ölkələrimizin sülh və sabitliyin tərəfdarları olduqlarını vurğulayan nazir əməkdaşlıq əlaqələrinin dərinləşməkdə olduğunu qeyd edib. Vurğulayıb

ki, bunda hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, qarşılıqlı etimadı böyük rol oynayır.

Sahil Babayev Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artdığını diqqətə çatdırıb. Deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir.

Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışdı və əlaqələrimizin yüksəlməsinə xələm inkişaf etdiyini deyib.

Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmurov ölkəmizin müstəqilliyinin 32-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi.

Azərbaycanın Zəfərinin bütün türk dövlətləri kimi, Türkmənistanı da çox sevindiriyini deyən A.Şahmurov Şuşanın TÜRKSÖY-ün mədəniyyət paytaxtı seçilməsinin önəmli vurğulayıb.

Nazir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə əminliyini ifadə edib.

ki, bunda hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, qarşılıqlı etimadı böyük rol oynayır.

Sahil Babayev Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artdığını diqqətə çatdırıb. Deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir.

Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışdı və əlaqələrimizin yüksəlməsinə xələm inkişaf etdiyini deyib.

Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmurov ölkəmizin müstəqilliyinin 32-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi.

Azərbaycanın Zəfərinin bütün türk dövlətləri kimi, Türkmənistanı da çox sevindiriyini deyən A.Şahmurov Şuşanın TÜRKSÖY-ün mədəniyyət paytaxtı seçilməsinin önəmli vurğulayıb.

Nazir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə əminliyini ifadə edib.

Xankəndidə həssas qruplardan olanlar üçün sığınacaq yaradılıb

Artıq bir qrup şəxs sığınacağa qəbul edilib və xidmətlərlə təmin olunur

Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitariya qovşağı, istirahət otağı və cəmaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşmış və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.

Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.

Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixososial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.



Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.

Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşpaz, texniki işçilər və s. ezam olunub.

Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edib, şəraitlə tanış olub, orzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanıblar.

Yeni kaledoniyalı senator Fransanı müstəmləkəçiliyi qanuniləşdirməkdə ittiham edib

"Fransa hökuməti 1998-ci ildə öldürülmüş razılığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirir. Qərəzlilik bu gün müzakirələrin nəticəsiz qalmasına səbəb olur. Dövlət anlamalıdır ki, ağıllı addımların atılmasının vaxtı çatıb".

Bunu Yeni Kaledoniyalı Fransanın Senatında təmsil edən senator Robert Xoviyə parlamentin yuxarı palatasında çıxışı zamanı deyib.

O söyləyib ki, kanak xalqı fransız xalqının düşməni de-



vil: "O, 70 illik müstəmləkə tarixinə son qoymaq istəyir. Hökumət sentyabrın 6-da konstitusiyaya yenidən baxılmasına əsas olacaq bir razılıq-

ma layihəsini təqdim edib. Bu sənəd Kaledoniya sakinlərinin Yeni Kaledoniyalı Fransanın bir hissəsi olaraq qalmasını istədiklərini ifadə etmələ-

ri ilə başlayır. Kaledoniya tarixçisi Jose Barbanson Kaledoniya xalqının kanak xalqı olmadan mövcud olmadığını söyləyirdi".

Senator əlavə edib ki, Fransanın Yeni Kaledoniya-da keçirdiyi sonuncu referendum BMT tərəfindən qəbul olunmayıb: "Bu, Yeni Kaledoniyalı Fransanın dekolonizasiya olunması üçün ərazilər siyasətindən çıxarılması üçün Fransanın bir bəhanəsi olub. Həmçinin Fransanın davranışları Numea sazışını konstitusiyaya dəyərindən məhrum edərək, onu özəz etməyə məqsədi daşıyır".

Sosial şəbəkələrdə saxta hesablardan edilən paylaşımlarla bağlı rəsmi açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mediannın İnkişafı Agentliyi açıqlama yayıb. AZƏRTAC açıqlamanı təqdim edir:

"Bir sıra sosial şəbəkə səhifələrində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət "deepfake" texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

Bildiririk ki, qeyd olunan videomüraciət "deepfake" texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının

fəaliyyətini operativ formada izləndirir.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vəsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

"Deepfake" texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması

və yayılması halı 44 günlük Vətən müharibəsi dövründə də müəyyən edilmiş qərsiz alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən "deepfake"lərlə qarşı müvafiq qurumlar tərəfindən mübarizə geniş maarifləndirmə işləri aparılmaqdadır.

Qeyd olunan saxta və yalan videomüraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan regional təhlükəsizliyin təminatçısıdır

Sözün imzası qədr kəserli olan Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi liderlik qabiliyyəti sayəsində bu gün dünyanın ən güvənli, etibarlı tərəfdaş ölkəsinə çevrilən Azərbaycan həm də global problemlərin həll olunduğu platformaya çevrilib.

Buna görədir ki, humanizm, multikulturalizm, tolerantlıq kimi ali dəyərlərə malik ölkəmizdə gərginləşən beynəlxalq siyasi gündəm, iqtisadi çətinliklərin həlli, kataklizmlərdən çıxış yolları, dünya miqyaslı problemlərin dialoq formasında müzakirəsi, bəşəri qoruların qəbulu ilə bağlı mötəbər tədbirlər keçirilir, insanların sülh, rifah və təhlükəsizlik şəraitində yaşamasına birbaşa töhfələr verilir.

Elə oktyabrın 11-də Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malik idi.

Dövlətlərimiz bir çox çağırışın öhdəsindən uğurla gəlir

Oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyev ömin olduğunu vurğuladı ki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək ömürlərdə daha bir töhfə olacaq: "Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışın öhdəsindən uğurla gəlir".

Azərbaycan MDB ölkəsi olaraq son üç ilə qədər torpaqların işğal altında

olması, bir milyona yaxın əhalisinin məcburi köçkün düşməsi kimi ağır problemlərlə üz-üzə idi. O da realıdır ki, bu problemlərin mövcud olduğu onilliklər ərzində ölkəmiz daim sülh prosesini dəstəklədi, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı oldu. Amma Azərbaycanın sülhə birtərəfli dəstək verməsi münaqişənin həllinə heç bir fayda verməzdi. Çünki Ermənistan və ona dəstək duran bəzi qərəzli xarici ölkə və qurumlar münaqişənin dondurularaq əbədiyyətə qədər sürməsinin tərəfdarı idilər. Buna görə idi ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə sayı salınmır, Ermənistanın bunlarla bağlı heç bir təzyiq edilmirdi. Tərəflər arasında vasitəçilik missiyasını özünə götürən ATƏT-in Minsk qrupu isə erməniparəstlik edərək faktiki olaraq heç bir fəaliyyət göstərmirdi.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı bölgədə yaşanan tarixi faktlarla görüş iştirakçıların diqqətinə çatdırılan dövlət başçısı İlham Əliyev məlumat verdi ki, 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak edib, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri "Qarabağ Ermənistanıdır və nöqtə" deməklə bütün danışıqlara son qoyub və onları tamamilə mənasız edib. "Yeni erməni rəhbərliyinin bu təxribatçı, düşüncəsiz, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribatçı fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı".

Ərazimiz üzərində tam nəzarət bərpa olunub

Vətən müharibəsindən sonra bölgədə yaranan reallıqlardan, Azərbaycanın öz süveren ərazilərini bərpa etməsinin söz açan Prezident bildirdi ki, Ermənistan 2020-ci il üçtərəfli Bəyanatı ilə özünə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bəyanatın vacib bəndlərindən birində deyildiyi kimi, bütün erməni silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmadı. Hətta iki il ərzində - 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, minalar gətirilib, ərazi əlavə olaraq minalandı. Bütün bunların hamısı ona gətirib çıxardı ki, Azərbaycanlılar öz torpaqlarında holak olmağa başladılar.

44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ermənistanı təkmil sülh modeli təklif edib, sülh prosesi çərçivəsində keçirilən üçtərəfli görüşlərdə fəal iştirak edib, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri zamanından öncə və layiqincə yerinə yetirib. Lakin Ermənistan analoji addımların heç birini atmayıb, sülhə nail olunmaması üçün Fransa başda olmaqla bəzi xarici ölkələrin dəstəyi ilə Azərbaycanı qarşı siyasi və hərbi təxribatlar törədib. Ölkəmizin ərazi bütövlüyünün sözdə və kağız üzərində tənqizə bəzi Ermənistan rəhbərliyi əməldə bunun əksini nümayiş etdirib.

Görüş zamanı Ermənistanın bütün bu təxribatçı əməllərindən danışan İlham Əliyev söylədi ki, bu il sentyabrın 2-də Ermənistanın baş nazirinin qondarması "Dağlıq Qarabağ respublikasının" yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərməsi, sentyabrın 9-da

qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanlarının "seçki" keçirmələri, özlərinə yeni başçı seçmələri ilə Azərbaycanın bütün qırmızı xətlərinin keçilməsi sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirməsinin və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı: "Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk edilmiş, 10-15 min nəfərlik çoxmiqədərlik silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu".

Həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibət

Xüsusi vurğulayaraq ki, Azərbaycanın sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Bundan sonra isə Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ bölgəsində yaşayın erməni əsilli vətəndaşların sürətli reintegrasiyası üçün işlərə başladı.

Antiterror tədbirlərindən sonra iki dəfə azad edilmiş ərazilərdə səfərbər edilən BMT missiyası da bütün humanitar normalara əməl olduğunu bəyan etdi. Lakin ermənilərin Qarabağda hava-darları reallıqları görməzdən gələrək Azərbaycana qarşı iyronc qarayaxma kampaniyasına əl atıblar. Bu riyakar təxribatçı dəstəyə Fransa başçılıq edir. Bir tərəfdən Ermənistanı silahlandıraraq bölgədə real müharibə təhlükəsi yaradan Fransa digər tərəfdən də özünü iki ölkə arasında vasitəçi kimi təqdim etməyə çalışır.

"İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışırlar. Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli

xarakter daşınırsa və qərəzli deyilsə, biz bu cəhədləri qəbul edirik", - deyə bildiren İlham Əliyev söylədi ki, amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə söviyyədən bəyanatlarını, çirkin uydurmalarnı, təxribat və yalanları görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil.

Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasına gəldikdə, qalib ölkə buna hazırdır. Azərbaycan sülh sazişi üzərində işi davam etdirməkdə qərarlıdır: "Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyində intina edəcəyi təqdirdə, düşüncəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycanı deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək".

Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbir iştirakçıların nəzərinə yetirdiyi kimi, Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Sentyabrın 19-20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu isə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradıb. Bütün bunlar bir daha onu göstərir ki, İlham Əliyevin şəxsi səyləri, global liderlik qabiliyyəti, həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycan bölgədə, ümumilikdə dünyada davamlı sülhün və sabitliyin təminatçısı üçün əməli və effektiv işlər gerçəkləşdirir.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

30 ildə 3400-dən çox insan mina terrorunun qurbanı olub

Artıq beynəlxalq aləm də Ermənistanı buna görə qınamağa başlayıb

Uzun illərdən sonra 44 günlük Vətən müharibəsi ilə Vətən nisgillimizə son qoyuldu. İllərdir yurdlarına həsrət qalmış soydaşlarımızın yenidən bu torpaqlarda bağ-büsat qurması üçün sürətlə bərpa-quruculuq işlərinə başlanıldı.

Otuzillik işğal dövrünün dağıntıları bərpa-quruculuq işləri ilə aradan qaldırılır, viran qoyulmuş ərazilərimiz bərpa edilir, xarabazarıya çevrilmiş ev-çiçklərimiz yeniləri ilə əvəz edilir, bu istiqamətdə genişmiqyaslı layihələr, əhəmiyyətli tədbirlər görülür.

Amma yəndə də düşmənin xəbis xislətinin şahidi oluruq. Əzəli yurdların əsl sahiblərinin geri dönməyini yaxşı bilən düşmən işğal altında qalan torpaqlarımızda daşı daşı üstündə qoymadığı azmış kimi, ərazilərimizi mina tarlasına çevirib.

Postmüharibə dövründə 308 nəfər minadan zərər çəkib

Dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanı mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Bizim torpaqlarımızda isə basdırılan minaların sayı insanların sayı ilə müqayisə etsək, hər 10 nəfərə bir mina düşür.



İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 308 nəfər minadan zərər çəkib. Onlardan 57 nəfəri həlak olub, 251-i isə yaralanıb. O cümlədən 44 mülki şəxs həlak olub, 101-i isə xəsarət alıb. Eyni zamanda 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb.

Lokal antiterror tədbirlərindən sonra daha bir dəhşətli fakt üzə çıxdı. Belə ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirilib. Dövlətimiz onları zərərsizləşdirmək üçün tədbirlərini davam etdirir. Bu günə qədər 98 min hektardan artıq ərazi minalardan təmizlənib.

Azərbaycan minasız dünya üçün çalışır

Mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin global səviyyədə həll olunmasını labüd edir. Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları "Minadan azad dünya üçün global təşəbbüs" adlı petisiyaya başlayıb. Petisiya "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.

Sənəddə deyilir ki, minalar və parılamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Münaqişələr bitdikdən sonra belə, minalar insanların ölümünə, xəsarətə məruz qalmasına səbəb olur. Müraciətdə ölkəmizdə də geniş yer ayrılaraq bildirilir ki, mina terrorçuluğundan əziyyət çəkən Azərbaycanda son 30 ildə 3400-dən çox insan mina qurbanı olub. Onların cəmi 10 faizi hərbi qurbanı, qalanı isə mülki şəxslərdir. Bu proses 2020-ci ildə aparılan 44 günlük müharibədən sonra da davam edib. Hətta sentyabrın 19-20-də son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb.

Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dəyənliq İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıb, Ermənistanın yeni basdırılmış minaların da xəritələrinin dərhal Azərbaycanla təhvil birgəyayışına təminat verir.

Makronun, eləcə də erməni diasporundan asılı olan erməni lobbisinin xoşuna gəlmək üçün hər cür rəzalətə imza atan fransız siyasətçiləri bilir ki, Cənubi Qafqazda da, dünyanın digər qaynar nöqtələrində də münaqişəni alovlandıran Fransa və onunla həmfikir olan dövlətlərdir. Fransanın əsas prioriteti sülh yox, münaqişə yaratmaq, insanlara xoşbəxtlik əvəzinə bəd-bəxtlik gətirməkdir. Öz ölkəsində xaos, hərə-mərkəlik yaradıb insan haqlarını kobud surətdə heçə sayanlardan məhrum etməyə, xoşbəxt gələcək gözləmək siyasəti nəşirli yox, siyasi korluqdur. Təhlükəsizliklərini Rusiyaya etibar etməkdə strateji səhvlərini "düzəldən" Paşinyanın Makronun kuklasına dönməsi bu ölkənin "strateji səhv"i yox, felakəti olacaq.

Elşən QƏNİYEV, "Azərbaycan"

Ülkər XASPOLADOVA, "Azərbaycan"

Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi

Azərbaycanla Gürcüstanın birgə layihələri hər iki ölkəyə uğur vəd edir

"Azərbaycanla Gürcüstan mərhəmət qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbdə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolunu oynayır".



göstərməyə çalışdığını bildirib. "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələr, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilər. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər", - deyə dövlət başçısı vurğulayıb.

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Pörvin Kərimzadə deyib. O bildirib ki, Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.

Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstanla işğar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin göstəricisidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında gerçəkləşən səfər çərçivəsində iki ölkənin rəhbərləri ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Azərbaycan və Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olduğunu vurğulayan P.Kərimzadə deyib ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var: "İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşmış. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstan rəhbərlik etmiş Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli tökan verib".

Prezident İlham Əliyev Gürcüstanla səfəri zamanı mətbuata bəyanatında bir neçə ölkənin, eyni zamanda bəzi beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini

göstərməyə çalışdığını bildirib. "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələr, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilər. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər", - deyə dövlət başçısı vurğulayıb.

P.Kərimzadə qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olunması Gürcüstan üçün də vacibdir. Bunu rəsmi Tbilisi də dəfələrlə bildirib. Hər iki ölkənin liderləri çıxışlarında dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər. İrakli Qaribaşvilinin mətbuata bəyanatında vurğuladı ki, Gürcüstan hər zaman qərəzsiz mövqeyə malik olub.

Deputat bildirib ki, Azərbaycanın və Gürcüstanın tarixi İpək yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmiini dəfələrlə artırır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı global enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars demir yolu kimi mühüm global layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

İki ölkə arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam edir. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Fransa global sabitliyə təhdid yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın "La Repubblica" məcmuasına müsahibə verərkən demişdir ki, ölkəsinin təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva Ermənistanın təhlükəsizliyini təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Baş verən hadisələr deməyə əsas verir ki, Ermənistan indiyə kimi buraxdığı strateji səhvinə düzəltməkdə qərarlıdır. Sentyabrın 11-dən 20-dək ABŞ hərbiçiləri öz ölkəsinə "Qartal tərəfdaşı 2023" təliminə dəvət edən Ermənistan indiki də hərbi təlim adı ilə Fransanın 56 nəfərdən ibarət hərbi heyətini qəbul edib. KİV-də gedən məlumatlarda qeyd edilir ki, Fransadan bu ölkəyə "Dash" tipli iki tiyyarə və 8 ton da avadanlıq göndərilib. Yunanıstandan, Monteneqrodan, Şimali Makedoniyandan və Fransadan gələn hərbiçilərlə birlikdə "HOPE FSX2023" adlanan "mülki təhlükəsizlik" təlimləri keçiriləcək. Xatırladaq ki, Fransa Aİ-nin müşahidəçiləri qiyafəsində sabiq jandarma qüvvələrində qulluq etmiş hərbiçiləri də Ermənistanı yerləşdirib.

Ermənistanın baş naziri bu gündə 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, bölgəyə yerləşdirilmiş Rusiya sülhməramlılarının bundan sonrakı fəaliyyəti haqqında danışarkən demişdir ki, əgər onlar çıxacaqlarsa, Ermənistan deyil, Rusiyaya aparılmalıdır. Bu o deməkdir ki, Ermənistan öz ərazisində Rusiya silahlı qüvvələrinə məxsus hər hansı kontingenti qəbul etməz. Yaxın zamanlarda Ermənistanın daha bir "strateji səhv"ini düzəldəcəyi, KTMT-dən çıxacağı da gözləniləndir. Deməli, Nikol Paşinyanın "rusiyalı tərəfdaşlarımızla danışıqda öz fikrimizi səs-ləndiririk ki, Rusiya atdığı və ya atmadığı addımlara görə regiondan gedir" fikirlərini səsləndirməkdə məqsədi qəti surətdə Rusiya ilə

birdəfəlik vıdalaşmaq, bu gün Rusiya ilə münasibətləri düşməncilik səviyyəsində olan Fransanı Cənubi Qafqaza yerləşdirməkdir. Qatı anti-Rusiya siyasəti xətti götürən rəsmi İrəvanın məqsədi eyni zamanda Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıxdan sonra Ermənistanın Rusiyanın 102-ci hərbi bazası ilə də xüdəhafızlaşmaktır.

Bu gün "mülki təhlükəsizlik" təlimləri adı ilə Fransanın Ermənistanı yerləşdirdiyi hərbi heyət bu ölkədə əbədi olaraq "mülki təhlükəsizliklə" məşğul olmaq niyyətindədir.

Şimali Afrikadan rüsvayçı surətdə qovulan Fransa dünya siyasətində varlığını qoruyub saxlamaq üçün özünə münbit yer axtarır. Təbii ki, Paris var olduğu gündən müstəqil siyasət yürütdü bilməyən, həmişə başqalarnın himayəsində istifadə edən Ermənistanı təsadüfi olaraq özünə tərəfdaş seçməyib. Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqla qarışdırıb problem yaratmaqla məşğul olan Parisin Ermənistanı ən müasir silahlarla silahlandırmaqda da məqsədi bu ölkənin vasitəsilə Cənubi Qafqaza girməkdir. Dünyada qaniçənliyi, zalımlığı ilə ad çıxaran Fransa bölgəyə əlibəz gəlmir. Dünyaca məşhur "EurAsian Times" nəşrində hərbi ekspert, Erfrut Beynəlxalq Universitetinin magistrı Ritu Şarma Fransanın Qafqazı yeni müharibəyə cəlb etmək niyyətindən bəhs edərək yazıb ki, Hindistanla birgə Fransa da Ermənistanı silahlandırır. Ekspert hesab edir ki, Paris bunu Ermənistanın KTMT-dən çıxması üçün şort olaraq edir.

"EurAsian Times" nəşri Fransanın Ermənistanı göndərdiyi silahlarnı siyahısını da təqdim edib. Buraya 2020-ci ilin noyabrında sınaqdan çıxımsı modernləşdirilmiş PİNAKA raket sistemindən tutmuş ən müxtəlif növ silahlar daxildir. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Fransanın stratejiyanı dəyişərək açıq şəkildə Ermənistanın vəkil kimi çıxış etməsi bölgədə daha çox gərginliyin artması ilə müşahidə olunmaqdadır. Emmanuel Makron düşünür ki,

Qarabağ və Şərqi Zəngəzur öz sahiblərinə qovuşur

Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün yurduna dönəcək



Qarabağda və Şərqi Zəngəzurdə sürətlə aparılan bərpa və tikinti-quruculuq işləri qısa bir zamanda 2300 məcburi köçkünün öz yurduna qayıtmasına imkan yaradır. İlin sonunadək onların sayı 5500-ə çatacaq. Növbəti üç ildə isə 100 mindən çox insanın öz doğma kəndinə və şəhərinə dönəcəyi gözlənilir.

44 günlük Vətən müharibəsi başa çatandan bəri bərpa işlərinə Azərbaycan dövlət büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilmişdir. Növbəti üç ildə isə minimum 2,4 milyard dollar planlaşdırılır. Azərbaycan bütün işləri heç bir maliyyə dəstəyi və yardım olmadan öz şəxsi vəsaiti hesabına görür. Bu, çox böyük bir yük olsa da, dövlətimiz Böyük qayıdış proqramının icrasını ən vacib vəzifə kimi qarşıya qoyub. Həm də söhbət təkcə bərpa deyil, yeni "ağıllı şəhər və kəndlər" in inşasından, ən müasir şəhərsalma nümunələrinin istifadəsindən, geniş infrastrukturun yaradılmasından gedir.

Enerji, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bir-birindən ayrılmazdır. İşğaldan azad olmuş ərazilərimizdə çox qısa bir vaxt ərzində iki aeroportun - Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsinin, Laçında daha birinin inşasının davam etdirilməsinin dünyanı heyretləndirməsi təbii haldır. Suşa artıq minlərlə qonaq qəbul edib - burada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bu yaxınlarda Zəngilan da böyük bir beynəlxalq tədbirə evsahibliyi etdi. Tədbir təvəco inşası edilmiş Zəngilan Konqres Mərkəzində baş tutdu.

Zəngilandan söz düşmüşkən, bu, azad olmuş ərazilərin ilk bölgəsidir ki, keçmiş sakinlərinin böyük bir döstəsi artıq öz yurd-yuvalarına - Ağalı "ağıllı kəndi"nə dönüblər.

Prezident İlham Əliyev Zəngilanda, 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində bölgədə gedən işlər barədə demişdir: "Eyni zamanda bir sovet dövründə mövcud olan demir yolu xəttini bərpa edirik. Çünki işğal dövründə həmin demir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən demir yolunun inşası fəal fəzadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin demir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Demir yolu xəttini, hava limanı - bu gün bu istiqamətdə altı və dördzolaqlı avtomagistral inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrədən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihəsidir və azad olmuş hər bir rayon xüsusi baş plana malikdir. Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk".

"Dost Aqropark" adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Beləliklə, Zəngilanda gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə də töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib və onların sayı 10 minə çatdırılacaq. Məlumdur ki, Zəngilanda, Laçın və Kəlbəcərdə böyük yaşillıq əraziləri var. Bu da həmin bölgələrdə maldarlığın inkişafına geniş imkan yaradır.

Gələcəkdə Zəngilana gələn xarici turistlərin də sayı çox olacaq. Çünki bu, Azərbaycanın ən gözəl bölgələrindən biridir. Onun meşələri, çayları, gölləri və misilsiz ekosistemi böyük bir sərvətdir. Artıq Zəngilan şəhərinin baş planı da təsdiq edilmişdir. Bunun üçün böyük vəsait ayrılıb, yaşayış layihələrinin icra edilməsinə başlanılıb. 2025-ci ildə, bəlkə bir az da tez Zəngilan şəhəri ilk sakinlərinin qəbul edəcək. Bir sözlə, Zəngilanda müxtəlif istiqamətlərdə fəal işlər gedir.

Böyük qayıdış proqramı azad olmuş bütün ərazilərimizin bərpasına əhatə edir və Zəngilanda görülən işlər buna bir misaldır. Bu ərazilərdə yeni iş yerləri yaradılır, çünki evinə, yurduna qayıdan insanlar işlə təmin edilməlidir. Böyük qayıdış proqramının tərkibinə təbii ki, məşğulluq, eyni zamanda aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və sosial infrastrukturun inşası daxildir. Digər bir vacib element isə infrastrukturudur və bu istiqamətdə də Qarabağda və Şərqi Zəngəzurdə gəmişiyə işlər gedir. Məsələn, indi burada artıq 90 meqavat həcmində hidroelektrik enerji təmin olunur. Yəni azad olmuş bütün ərazilərimiz yenidən mərkəzi şəbəkəyə qoşulur və tam inteqrasiya edilir. Bu ərazilərdə hidroelektrik enerjinin həcmi cari ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, "yaşıl enerji" gündəliyimizə böyük töhfə verəcək. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat "yaşıl enerji" potensialı var. Bu həm günəş, həm külək, həm də su-elektrik stansiyalarının yaranmasına imkan verir. O cümlədən Cəbrayıl rayonunda 240 meqavat həcmində günəş-elektrik stansiyası tikiləcək.

Böli, indi bu torpağın sahibləri abad, işıqlı yurdlarına

qayıdırlar. Erməni faşizminin işğalından əziyyət çəkən bu insanlar 30 il Azərbaycanın müxtəlif bölgələrində yaşayıblar. Dövlətimiz hər il onlar üçün 300-500 milyon dollar vəsait ayırırdı ki, yeni yaşayış məntəqələri tikilsin. Beləliklə, 300 mindən çox keçmiş məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə və fərdi evlərlə təmin edilmişdir. Bununla belə, onlar illərlə qəlbələrində yurd həsrəti çəkiblər və ən böyük arzuları öz doğma obalarına dönmək olub. 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində dövlətimizin başçısının dediği kimi: "Torpaqlarımız azad edilən kimi biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunun ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yarandı. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu probleminiz uzun illərdir yaşayır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun sahibiyi ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, ocaqlarında vətənlərində yaşamaq istəyirlər".

Yurda dönməyə arzusuna heç zaman buranı görməyən, nəne-babalarının, ata-analarının söhbətlərini dinləyən-dinləyən doğma yerləri seven gənclər də az deyil. Prezidentimiz bunu yüksək dəyərləndirərək deyir: "Bu, onu nəmayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərinlən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər sərbəzsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar...Böyük qayıdış proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kondorina qayıtsınlar. Yəni bu gün 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir".

Flora SADIQLI,
"Azərbaycan"

13 oktyabr 2020-ci il

Azərbaycan: ZƏFƏR gündəliyi

Humanitar atəşlərinə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət görünür olaraq qalır.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23-4 "Şilka" özuyeri-yeni zəit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zəit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.



Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dəfəti alayının müdafiə sahəsində mövqə tutan şəxsi heyəti məhv edilir.

1-ci motoatıcı alayın bir bölüyü qədr canlı qüvvəsi isə pusquya salınır, hərəkatda olan avtomobil texnikası sıradan çıxarılır.



Əsgəran istiqamətində hərəkat edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış

məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkat edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilir.

Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, "Körpə" ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilir. Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur. Humanitar atəşlərinə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.



Humanitar atəşlərinə əməl etməyən Ermənistan silahlı qüvvələri şəhər saatlarından etibarən Tərtər və Ağcabədi rayonlarının ərazisini yenidən atəşə tutur.

Sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 cəxmənzilli yaşayış binasına, 60 yarımdığı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölənlər və yaralananlar var.

Ağcabədi rayonunun yaşayış məntəqələrində isə 11 ev tamamilə dağılıb, 150-yə yaxın evə, 1 uşaq bağçasına, 1 məscidə və 1 kitabxanaya ziyan dəyib.



Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın humanitar atəşlərinə əməl etməməsinin səbəblərini açıqlayır.

Ermənistan: məğlubiyyətin xronikası



Cəbhədəki uğursuzluq Ermənistan cəmiyyətinin əsaslarını getdikcə daha dərinlən sarsıdır. Hətta bu ölkənin KİV-i baş nazir N.Paşinyanın ordu ilə bağlı izahat verilmirdi. Görünən budur ki, hərbi xidmət baş nazirin oğlu üçün pis keçirilmişdir. Necə ki, atası bütün qanunsuzluqlara gedərək baş nazir postunda vaxtını boş keçirmir, kreslosunda yerini daha da möhkəmləndirməyə çalışır. Ancaq gedişat göstərir ki, Paşinyan bu müharibədə uduzub və yaxın gələcəkdə hakimiyyətini itirəcək. Bu, heç kimdə şübhə doğurmur".



Məsələ bundadır ki, populist Paşinyan bu yolla sürətlə azalmağa olan nüfuzunu qorumağa çalışır. O, ölkəni sosial, siyasi və iqtisadi problemlərdən çıxara bilmədiyi üçün bu cür yolla öz reytingini saxlamaq istəyir. Halbuki Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi bu ölkənin təcavüzkar dövlət olmasının açıq göstəricisidir.



"4rd.am" saytı daha sonra yazır ki, baş nazirin oğlu deyildiyi kimi, hərbi xidmətə könlü yəzilsə də, bir müddət vaxtını Xankəndidə keçirib və sonra Yerevanə qaçıb. Məqalədə Aşot Paşinyanın vaxtilə Qarabağda təhlükəsiz və komfortlu şəraitdə hərbi xidmət etdiyi, həmçinin onun burada vaxtını boş keçirmədiyi də xatırladılır. Bildirilir ki, o, hərbi xidmətdən başqa hər şeylə məşğul idi: "Hətta qudurmuşluğundan dərəcəsinə baxın ki, evinin mühafizəsi üçün hərbi böyük ayrıldı. Burada onun özünə münasib bildiyi yoldaşları ilə bərabər gecə öyləncələrindən tutmuş qumar oyunlarına kimi hər şey təşkil olunurdu.



Prezident deyir ki, onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistanın terrorçu rəhbərliyi üçün adı bir haldır. Azərbaycan xalqı bunu Xocalı soyqırımının təkrarlanması kimi qəbul edir. Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münafiqin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münafiqəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər".

Gəncəyə, Tərtərə raket zərbələrinin endirilməsini Ermənistanın növbəti terror aktı adlandıran Prezident əminliklə vurğulayır ki, bu terror aktı Azərbaycan xalqının iradəsinə qira bilməz. Azərbaycan düşməne qarşı daha böyük əzmlə, iradə ilə vuruşaraq öz torpaqlarını azad edəcək və bayrağını işğal edilmiş bütün ərazilərdə qaldıracaq.

Bu xain hücumlar zərər qədr də bizi yolumuzdan döndərə bilməz. Ermənistanın məqsədi Azərbaycanı dayandırmadır. Onlar zənn edirlər ki, bu xain zərbələr Azərbaycanı dayandıracaq: "Biz heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik".



Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntülərini yayır.

Qəsəbədəki ən yüksək zirvədə bayrağımız dalğalanır.

Xatırladaq ki, Xocavəndin Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olundu. Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi idi. Hadrut çox strateji əhəmiyyətə malik, həm də ordumuzun növbəti əməliyyatları yerinə yetirməsi üçün əsas açar yerlərdən biriydi. Azərbaycan Ordusu hərbi tarixinin ən çətin əməliyyatlarından birini - sızma və dorinlikdə əməliyyatlarını icra edərək Hadrutu işğaldan azad etdi.



Bu, Füzuli rayonunda yerləşən düşmən qüvvələrinin, onlara gələn təchizat və digər əlaqə yollarının kəsilməsində və mühüm strateji nöqtələrin ölə keçirilməsində önəmli rol oynadı. Hadrut azad ediləndən sonra demək olar ki, Ermənistan ordusunun çox sürətli şəkildə parakəndəlik və fərarilik başladı, döyüş ruhu sındı. Separatçı rejimin başçısı Arayik Harutyunyan kiçik qüvvələr yığaraq Hadrutun yenidən zəbt olunması üçün hücumlar təşkil edirdi. Ancaq onlar heç bir effekt vermədi. Azərbaycan Ordusu öz qalibyyətli yürüşünü davam etdirdi və düşməni digər rayon, şəhər və yaşayış məntəqələrindən də qovub çıxardı.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

tuasiya dəyişməsə, ola bilsin uşaqları dəhşətlə Yerevan tərəfə çıxarsınlar. Xankəndidə isə həyat demək olar ki, ölüb".



"İravnuk" qəzetinin müxbirləri Xankəndidə hökm sürən vəziyyət barədə reportaj hazırlayıblar. Reportajda deyilir ki, şəhər tamamilə boşdur, insanların böyük əksəriyyəti Yerevanə və digər şəhərlərə üz tutub. Qalanlar isə günlərini zir-zəmilərdə gizlənməklə keçirirlər: "Şəhərin küçələrində heç bir hərbi texnika gözü dəymir. Ancaq Şuşaya gedən yolda çoxlu mülki maşınlar gözü dəyir".

Daha əvvəl sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olurdu ki, erməni hərbiçilər işğal altındakı ərazilərdən kütləvi şəkildə qaçan mülki şəxsləri geri qaytarmağa çalışırlar. Dağlıq Qarabağdakı qondarma rejimin "hökuməti" də təsdiq edir ki, işğal altında olan rayonlardan sakinlər tamamilə evakuasiya olunub, Xankəndidə qalan azsaylı sakinlər isə zir-zəmilərdə gizlənir.



Rusiyanın "Mash" "Telegram" kanalı tərəfindən yayılan kadrlardan da Xankəndinin tamamilə boşaldığı diqqətə çatdırılır. Jurnalist Sergey Titov bildirir ki, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı: "Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindi. Hətta işıqlar da işləmir. Rəsmi olaraq telefon üçün sim kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin topladığı hotel və ya mətbuat mərkəzidir".

"İravnuk" qəzetinin müxbiri Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandən cəbhə xəttində nə baş verdiyi haqda soruşub. Ş.Nazaryan bildirir: "Mən özüm hazırda Yerevandıyam. Ancaq bütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Onunla danışmışam, deyir ki, səfərbərlik üçün kişi tapılıb. Xankəndi və Şuşa bəmboşdur. Füzuli, Ağdam istiqamətində şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanlar və bacım yaşayırdılar, anam onları oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər si-

Elçin CƏFƏROV,
"Azərbaycan"

Cümhuriyyətin milli yaddaş xəzinəsi - "Azərbaycan"

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri cinayətlərin tarixi vərəq-vərəq araşdırılmalıdır

"Azərbaycan" qəzeti 105 il əvvəl Bakının daşnak-bolşevik irtica qüvvələrindən azad edilməsi uğrunda Qafqaz İslam Ordusunun apardığı mübarizənin son günündə - zəfər, qurtuluş coşqusu yaşayan xalqımızın ən əlamətdar tarixi dönmündə Gəncə şəhərində təsis edildi.

Erməni-daşnak barbarlarının 1918-ci ilin mart ayında törətdikləri insanlığa sığmayan soyqırım günlərində günahsız insanlarla yanaşı, mədəniyyət abidələri, nəşriyyatlar, mətbəələr də vəhşiliklə yandırıldı və məhv edildi. Belə bir ağır və bəhrəli durumda isə qəzet ölkə ərazisində cümhuriyyətin ilk rəsmi mətbu orqanı kimi fəaliyyətə başladı. "Azərbaycan" qəzeti yeni yaradılmış cənab dövlətin ideya-quruçuluq istiqamətlərini, fəaliyyət yönünü, daxili və xarici siyasət aspektlərini, dövlətlərarası münasibətlər kompleksini, prioritet məsələlərini gündəlik səhifələrində əks etdirən mötəbər salnaməyə, ensiklopedik məlumatlar toplusuna, dəyərli və unudulmaz yaddaş kitabına çevrilməkdə idi. Bu mətbuat orqanının Gəncə şəhərində nəşr edilən dörd sayında müəllif imzasına nəsr gəlməmiş də, qəzetin texniki və yaradıcı məsələlərinin həllində yerli ziyalı qüvvələrin dəstəyini istisna etməklə görkəmli siyasət adamı və publisistlərdən Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin müstəsna xidmətləri danılmazdır.

Xalq Cümhuriyyətinin 23 aylıq yığcam və mübarizlərlə zəngin, keşməkeşli fəaliyyəti dövründə ilk sayından iki dilde çıxan, heç bir partiya orqanını bilavasitə təmsil etməyən "Azərbaycan"ın doğma dilində 443 və rus dilində 438 nömrəsi işıq üzünə çıxdı. Hər sayında gənc Cümhuriyyətin prioritet mövzularını önə çəkən qəzet səhifələrində "erməni məsələsi" deyilən və süni şüarlarla problemlərini fərqli yönəldərək öz əksini tapması razılıq hissi doğurmaqla yanaşı, o bu gün müxtəlif tədqiqat sahələri üzrə geniş və sistemli araşdırılmasına hər zamankından daha çox ehtiyac duyulur.

Bakının daşnak-bolşevik silahlı qüvvələrindən tozlanmasından sonra "Azərbaycan" qəzetinin rus dilində çıxan ikinci sayında dərc edilən istisna fəaliyyəti içində bir məlumat xüsusilə diqqəti cəlb edir: "Şəhər (Bakı) ermənilərinin arxımandriti (baş monarxi-A.R.) Levonun başçılığı, İ.N.Xocayevin və G.M.Şahnazarovun iştirakı ilə 6 nəfərlik nümayəndə heyəti 15 sentyabr Bakıdan alınması məqsədilə Heyotü-Vükolə raisi (Baş nazir) F.X.Xoyskini və onun müavini Nuru paşanı təbrik etmişlər. Ruhənilər adından arxımandrit Levon, şəhər (erməni) əhalisi adından isə İ.N.Xocayev və G.M.Şahnazarov təbrikləri qatmışdır" ("Azərbaycan" qəzeti, 1918, 19 sentyabr, № 2).

Məlumatda adları vurğulanan, məzmuluq libası geyinib 15 sentyabr Cümhuriyyət paytaxtının qurtuluşu məqsədilə Fətəli Xan Xoyskini və Nuru paşanı təbrik etməyə tələsən Bakıdakı erməni icmasının nümayəndə heyətini üzvlərindən İsaak Nikitçiyə Xocayev və Georgiy Şahnazarov antitəbrik məsləyə malik qatı millətçi, erməni komitəsinin üzvləri idilər. Onlar 1918-ci il mart soyqırımını zamanı Bakıda azərbaycanlılara qarşı törədilən barbarlıqda, vəhşilikdə erməni-daşnak bandalarına maddi və mənəvi dəstəkləri ilə birbaşa iştirak etmişlər. Mart soyqırımına görə qisas əməliyyatının başlanacağına rəğmən erməni icmasından İsaak Xocayev və Georgiy Şahnazarov mənsub olduqları fraksiyadan Azərbaycan Cümhuriyyəti Parlamentinin deputatı statusuna yiyələndilər.

Arxımandrit Levon isə önəməli ampuasında idi - başçılıq etdiyi erməni kilsəsi türklərə qarşı düşmənçiliyin, nifrətin, qəzəbin, qəddarlığın, kümfürsətliyin ideoloji mərkəzi və maliyyə qaynağı, silah-sursat arsenalı təminatına sahib idi. Bununla belə gənc Cümhuriyyətin məsul şəxsləri erməni nümayəndə heyətini təkliflərinə "yamanlığa yaxşılaş" prinsipi ilə yanaşmışlar. Gözləmək olardı ki, erməni icması qoşunlarına qarşı zaman-zaman törətdikləri mənfur əməllərdən geri çəkilib, düz yola qayıdacaqlar. Onlara göstərilən etimad limitindən münasibətlərin yaxşılaşması, silh və əmin-amanlıq üçün faydalanacaq, hüquq və azadlıqlardan mədəni və mənəvi tələbləri üçün güc, enerji alacaqlar...



"Azərbaycan" qəzetinin 1918-ci ilin noyabrında, 33-cü sayında dərc edilən bir informasiya da xüsusi diqqət çəkir: "Silah tutulması. Təşri-nəsinin (noyabrın-A.R.) 3-də Təhəri (axtarış-A.R.) polis müdiri Erməni İnsaniyyət-pərver (xeyriyyə) Cəmiyyəti mülkündən 23 süngülü tüfəng, əl bombaları, 5 çərx səhra telefonu məfili, 165 fişəng və qeyri (sursatlar) tapılmışdır.

Malakanski və Tramvay cəddələrinin künçində, sabiq 279-cu Ehtiyat alayının 15 və 16-cı bölükləri olan evdən 13 düymə topa məxsus 3 mormi, 26 mormi pistonu, 6 düyməlik mormi, 4 ədəd əl bombası, tüfəng və 650 ədəd fişəng qəf edilmişdir" ("Azərbaycan" qəzeti, 1918, 3 təşri-nəni (noyabr), № 33, səh. 4).

Bakı şəhərində fəaliyyət göstərən Erməni İnsaniyyət-pərver Cəmiyyətinin nizamnamə və məramnamə şərtlərinə zidd olaraq sahibləndiyi mülkləri silah-sursat cəbbəxanasına çevirməsi təəcüblə qarşılanmamalıdır. Çünki erməni kilsələrinin, xeyriyyə cəmiyyətlərinin küdsəsi qan ilə yığılmış bu mərkəzləri yaradıldığı gündən qoşu xalqlara qarşı terroru, müharibəni, düşmənçiliyi, xəyanəti, satqınlığı, qəddarlığı dəstəkləmiş, sültəşvərlik və insənpərverlik pərdəsi altında onun qayasını, əmalına və ideallarına zidd əməllərdə bulunmuşlar.

"Azərbaycan" qəzeti bütün fəaliyyəti dövründə İrəvan quberniyasında yaşayan müsəlmanların (azərbaycanlıların) vəziyyətini davamlı olaraq işıqlandırmış, rəsmi sənədlər və yerli əhalinin gərdəyidi şikayət məktublarını "Ermənistanda", "Ermənistanda Cümhuriyyətinə", "Ermənistanda müsəlmanların halı" və digər rubrikalar altında müntəzəm yayımlamışdır. İrəvan quberniyasının Yeni Boyazid mahalında olan 29 Azərbaycan kəndi adından Məşhədi Talib Rüstəm oğlu, Məşhədi İsmayıl Hacı Əli oğlu, Məşhədi Əsədulla Məşhədi Əli Əkbər oğlunun Azərbaycan Nazirlər Kabinetinin rəisi Fətəli Xan Xoyskiyə ünvanladığı şikayət orizəsi qəzetdə də dərc edilmişdir. Orada yazılırdı: "... ermənilər silahsız olan müsəlmanlara hücum edib Zəğalı, Subatan, Qızılqənd və Çuxurlu namlı dörd ədəd kəndin bütün əhalisini - kişi, arvad, uşaqlarını kəsdilər, sonra bu kəndləri atəşə tutdular ki, imdi də onlar yanmaqdadır. Biz kamali-məmnuniyyət öz işi doğma yurdumuzu buraxıb, bütün əmlakımızı onlara tərk edib gedirdik. Fəqət iş ondadır ki, qışın böyülə soyuq zamanında, qarların içində 29 ədəd böyük kəndin əhalisi dağların tepəsi ilə necə gedə bilirlər?" ("Azərbaycan" qəz. 1919, 14 şübat (fevral), № 114, s.4).

Bu qanlı hadisələrin barbarlıqla həyata keçirilməsindən təxminən 70 il sonra Kəlbəcər, Xocalı, Bağanis-Ayrım, Meşəli, Qarabənd, Başlıbel və digər yaşayış məntəqələrində erməni-daşnak cəlladlarının Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər göz öndünə canlanır... XX yüzilliyin əvvəlində (...və sonunda) bir milyondan çox azərbaycanlımız öz isti ocağından, doğma vətəninə zorla didərgin salınması, onların acı taleyi, düzülməz müsibəti, yurd, torpaq göynümləri, etnik təmizləmə faktları gerçək tarix olaraq "Azərbaycan"ın yaddaşına həmişəlik həkk olunmuşdur.

Qəzetin digər bir məlumatında Zəngibasar dairəsinin Uluxanlı, Yuxarı Necili kəndlərində Aslan Qəhrəman(yan)ın quldur dəstələrinin at oynatdığı, tələbləri yerinə yetirilməyənə dinc əhalini qətl və qəzet etdiyinə, insanların alçaldıldığı, amansız işgəncələr ilə öldürüldüyünün şahidi olurdu. Hətta quldur dəstələrinin mümkün tələbləri yerinə yetirildikdə belə, insanlara qarşı qəddarcasına və namərdcəsinə törədilmiş erməni cinayətləri insanlığa, bəşəri dəyərlərə uyğun gəlmir, sərhəd tanımır. "İrəvan müsəlmanlarının halı" adlı bir yazıda əmində və soyadında "Aslan", "Qəhrəman" məfhumlarını birləşdirən, ləyaqət və şərəf hissindən uzaq, rəzil bir erməni quldurbaşının mənfur əməlləri sərgilənir. Yuxarı Necili kəndini erməni təcavüzündən, basqınlarından xilas etmək, əhalini qorumaq üçün yerli sakin, nüfuz sahibi Məmiş Məşhədi Rəhim oğlu düşmənlərə qarşı gücəzlərdə gedir, onlara qarşı qonaqpərvərlik nümunəsi göstərir. Lakin nəticədə... Qəzetdə yazılır: "Əhaliyi Məmiş Məşhədi Rəhim oğlu namlı bir sərvətli müsəlman fəlakətdən xilas etdi.

İşbu şəxs pul toplayıb ətrafından tüfəng alıb "Böyük Ermənistanda" nümayəndələrinə

verdi. "Qəhrəman" Aslanı və onun quldur dəstəsini öz xərcinə qonaq etdi. Böyləliklə bir çox silah cəm edildi. Aslan zəhmətə qatı olaraq hər kənddən 20 000 rublə omlaq üzrə 180 000 rublə pul, bir neçə min pul da düyü və buğda aldı.

Məmiş erməni başçısı olan Aslanı qomşu icmayadək ötürür və qayıdarkən Aslan ona 3 saldat qoşub geri qaytarıyır. Saldatlar yolda Məmişə soyundurub qətl etdikdən sonra "zanğa"ya atılmışlar" ("Azərbaycan" qəzeti, 1919, 4 mart, №128, s.3).

Duz-çörəyə, insanlığa, torpağa, müqəddəs dəyərlərə xəyanət edən, şərfəsizliyi, namərdliyi, qəddarlığı, kümfürsətliyi həyat kredosu seçən "aslan qəhrəman"ları və onların xələfləri təəssüf ki, son yüz ildə tarixi irətamiz dərslərdən lazımlı və layiqli nəticələr öz xərcinə bacarmadılar.

Qəzetin 1920-ci il yanvar sayında "M.B." imzalı müəllifin "Zəngibasar və İcmiadin mahalı müsəlman kəndlərinə ermənilərin hücumu" adlı analitik yazısında quldur dəstələrinin müsəlman əhalinə qarşı bacarmadıklarını Erməni hökumətinin müstəlləh qoşunları tərəfindən törədildiyini ürək ağrısı ilə bəyan edirdi.

Mötəbər faktlara, etibarlı məlumatlara əsaslanan məqalə müəllifi yazırdı: "İrəvan quberniyasının İcmiadin uyezdində 1-ci ucaşkada erməni hücum və tərribatında ancaq 4 müsəlman kəndi salamat qalmışdı ki, bunlar da: Rəncəbər, Xaraba Kolanı, Qarabazar və Kolanı kəndlərindən ibarət idi.

Ermənilər Xaraba Kolanı və Rəncəbər Salman kəndlərini adətən mühasirəyə alıb yerlərdən qaçırmaq üçün təzyiqaat altına salmışlardı.

...Erməni hökuməti bu müsəlmanları öz kəndlərindən çıxarıb qovmaq üçün bunların üstünə silah istəməyi tələb gətirmişdir. Dekabrın ortalarında Erməni hökumətinin əmrilə müsəlmlər qoşun mərkəzləri Qarabazar və Kolanı müsəlman kəndləri üstünə hücum etmişlər. Top və pulemyot bombardmanı nəticəsində kəndlər xarabə edilmiş və bir qədər tələfat verdikdən sonra da cəmət kəndlərini buraxıb qaçmağa məcbur olmuşlar. M.B." ("Azərbaycan" qəz., 1920, 9 kəndi sani (yanvar), № 8, s.3).

"Azərbaycan" qəzetinin 1920-ci il 1 kəndi sani (yanvar) tarixində dərc edilən bir elan-buğuk Azərbaycan - Ermənistanda siyasi-tarixi gedişatı üçün də çox aktualdır və müstəsna əhəmiyyət kəsb edir.

"Ermənistanda. Ermənistanda Heyotü-Vükoləsinin (Nazirlər Kabinetinin) Qətnaməsilə Ermənistanda şəhərləri, köyləri (kəndləri), irmaqları (bulaqları), dağları və qeyri yerlərinin tarixi isimlərini (adlarını) ehyə (bərpa) etmək üçün Daxiliyyə Nəzarəti (Nazirliyi) cənbəninə (yanında) xüsusi bir komissiyaya təşkil edilmişdir."

Qərbi Azərbaycanda şəhərlərin, kəndlərin, dağların, çayların, göllərin, bulaqların, maddi-mədəniyyət abidələrinin tarixi adlarının dəyişdirilməsi, türk toponimlərinin saxtalaşdırılması, erməniləşdirilməsinin tarixi Ermənistanda Heyotü-Vükoləsinin (Nazirlər Kabinetinin) vurğulanan 1919-cu il qətnaməsindən başlanır. Tarixi Azərbaycan adlarının saxtalaşdırılması prosesi sovet dönmündə də dayandırılmamış, son 30 ildə də həyasızlıqla və qeskbərcasına davam etdirilmişdir.

"Azərbaycan" qəzeti sözün geniş mənasında müstəqil olduğu qədər də dövlətə bağlı mətbuat orqanı idi. Qəzetin "Azərbaycan" adlı hökumət mətbəəsində kitablar, afişalar, açıqcaqlar, çap məmullatları da nəşr edilirdi. Nə qədər qəribə olsa da "Azərbaycan" qəzetinin və mətbəəsinin əməkdaşları əməkdaşlarının artırılması tələbi 1920-ci il yanvar ayının 26-dan fevral ayının 1-dək totil elan etmiş, qəzetin nəşrini təxminən bir həftə dayandırmışlar. "Azərbaycan" qəzeti kollektivinin tələbi ilə yanvar ayının 30-da Azərbaycan Heyotü-Vükoləsinin (Nazirlər Kabinetində) totilin səbəbləri araşdırılmış, təkliflərə baxılmış, qəzetin redaksiyası hökumətin işlər idarəsinin balansına keçirilmiş, əməkdaşların əməkdaşları onların tələblərinə uyğun olaraq əlli faiz artırılmışdır.

Azərbaycan Cümhuriyyətinin tələyüklü hadisələri, parlament mübahisələri, sevinçli və kədərli günləri, dini bayramları, birinci il-dönümü, beynəlxalq birlik tərəfindən "Defakto" tanınması, Qarabağ məsələləri, təhsil, elm, mədəniyyət, incəsənət yenilikləri və s. istisnasız, demək olar ki, "Azərbaycan"ın yaddaşına həkk edilmişdir. Cümhuriyyət dövrü "Azərbaycan" qəzeti milli mətbuatımız eyni zamanda erməni saxtakarlığına, bəhrəliyinə, mənevyyatısalığına qarşı davamlı, dönməz mübarizəsində uzaq vuran "artilleriya"ı idi.

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor



Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadirikiz!..



Vətənin başını uca edənlər

Onların sırasında Cəlilabadın qəhrəman oğulları da az deyil

Cəlilabadlılar dövlətə, dövlətçiliyə həmişə sadaqətli olmuş, Vətənin dar günündə ön sıralarda yer tutmuşlar. Keçən əsrin 90-cı illərini xatırlayaq: respublikamızın səmasını qara buludlar altında, Azərbaycan olum, ya ölüm dillemması qarşısında qalanda heç çəkinmədən öz səsinə ucalandan rayonlardan biri, bəlkə də birincisi Cəlilabad oldu.


Rayon əhalisi Azərbaycanın dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas yolunu xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü, bunun üçün öz əqidəsini ortaya qoydu. Separatçılar, ölkəmizi parçalamaya cəhd edənlər bu mövqeyinə görə rayon əhalisini təqib və həbs etdilər, ölümə hədələdilər. Ancaq cəlilabadlılar geri durmadılar, separatçılara sinə gərdilər.

Nəhayət, haqq-ədalət qalib gəldi, Ulü Öndər Heydər Əliyev müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın Prezidenti seçildi. Lakin görülməsi işlər çox idi və onlar üçün ilk növbədə vəsait lazım idi. Ümmümilli Liderin polad iradəsi, uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandı, digər mühüm layihələr, islahatlar həyata keçirildi. Nəticədə ölkəmiz dirçəlməyə başladı.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra işe nəfədən gələn ilk gənilər regionların inkişafına, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, ordumuzun qüvvətləndirilməsinə və digər tələyüklü məsələlərin həllinə yönəldildi. Azərbaycan sülhü inkişaf yoluna qədəm qoydu. Ölkədə, o cümlədən Cəlilabadda onilliklər boyu yığılıb qalan problemlər həllini tapdı, iqtisadiyyatda, təhsildə, səhiyyədə, sosial həyatda dirçəliş yarındı, insanların gündüzəranı yaxşılaşdı.

Lakin xalqımız doğma Qarabağı bir an belə yaddan çıxarmır, ərazilərimizdə erməni faşistlərinin tapdağı altında qalması ilə barışmırdı. Eyni zamanda Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti görürək ümidlərinizi itirmir, müqəddəs torpaqlarımızın geri alınacağına inanırdı.

3 il əvvəl o gün gəlib çatdı. Ən müasir döyüş texnikaları, silah və sursatları, başlıca qələbə inamı ilə silahlanmış ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatını



həyata keçirdi. Dünya hərə tarixində görülməmiş döyüş taktikasından məharətlə istifadə edən zabit və əsgərlərimiz özlərini yenilməz hesab edən erməni quldurlarının canına vələvə saldılar. Məşhur "erməni qan gürüb" deyiimi özünü doğrultdu, düşmənlər döyüş mövqelərini, silah və sursatlarını atıb qaçdılar. Beləliklə, 44 günlük savaştan sonra 30 illik həsrətə son qoyuldu, Qarabağ və Şərqi Zəngəzür düşmənlər tapdağından azad edildi.

"Müharibə qansız-qadasız, qurbansız olmur" deyiblər. Canlarını Vətən yolunda qurban verən şəhidlərimizin sırasında Cəlilabadda doğulub boya-başa çatan gənclər də olmuşdur. Onlar əllərində silah, ürəklərində Vətən məhəbbəti bütün cəbhəyü gedən qızğın döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Bununla onlar düşmənin belini qırması, yenilməz sayılan "imic"lərinin üstündən qara xətt çəkməmişlər.

Lakin 10 noyabr Bəyanatına sonadək əməl etməyən və onun bir çox şərtini heç sayan Ermənistanda məğlub ordusunun qalıqlarını havadarlarına arxalanaraq Qarabağda, rus sülhməramlılarının yerləşdiyi ərazidə saxlayır, onları aşırı dərəcədə silahlandırır və revanşa hazırlayırdı. Can verməkdə olan bu "ordu" Fransa kimi ölkələrin dəstəyindən ruhlanaraq bəd niyyətlərdən əl çəkmir, tərribat əməlləri törədirdilər.

Nəyin necə və nə vaxt görülməsi vaxtı yenidən çatdı. Bu il sentyabr ayının 19-20-də ordumuz lokal antiterror tədbirləri keçirməli oldu. Və heç bir mülki obyektə və insanlara ziyan vurmada nöqtə əməliyyatı ilə 10 min nəfərlik separatçı

ordunu "ağ bayraq" qaldırmağa məcbur etdi. Beləliklə, xalqımız erməni bəlasından bircəliklə xilas oldu.

Cəmi 23 saat çəkən antiterror əməliyyatında da cəlilabadlı gənclər fəal iştirak etdilər. Onların sırasında şəhidliyə qovuşanlar, yaralananlar oldu. Amma cəlilabadlılar şəhid yerlərinin qanını vətənə halal etdilər, "Vətən uğrunda ölənsə, Vətəndir" dedilər.

Bu gün Cəlilabadda şəhidlərin hər birinin xatirəsi dəstəyə dönmüşdür. Çünzəli kəndindən olan Nəcməddin Quliyev sentyabrın 19-da axşam saatlarında Ağdərə rayonunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Nəcməddin antiterror əməliyyatları başlamazdan bir gün əvvəl dostu və həmkəndlisi Elvin Heydərova telefon açaraq, sanki şəhid olacağını əvvəlcədən bildirmiş kimi belə deyib: "Şəhid olsam, dövlət tərəfindən mənə veriləcək siğorta puluna məktəbdən Nofəlgilin evinə qədər olan yolun asfaltlaşdırılması vəsiyyəti edirəm". Ölümdən sonra onun bu səhəbi sosial şəbəkələrdə yayılıb, bir neçə saat ərzində dillərə düşüb. Cəlilabad RİH-in rəhbərliyi isə şəhidin arzusunu yas mərasimi qurtarmamış həyata keçirib.

Yeri gəlməşkən, qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Cəlilabad rayonundan 5 nəfər Milli Qəhrəman, 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşlər.

Şəhidlik ölməzsüzlüyə qovuşmaq deməkdir. Çünki onlar heç vaxt unudulmur, adları, xatirələri yaddaşlarda, bələrdə yazılan neçə-neçə təhsil ocağı, küçə var. Tikilən bulaqlar onların ömrünün bitmədiyini, su qədrə yaşayacaqlarının simvoludur. Cəlilabad şəhərinin mərkəzindəki "Şəhidlər" abidə kompleksi əhalinin müqəddəs ziyarət yeridir. Nəfis tərbitatla yaradılmış, gül-çiçəyə qorq edilmiş kompleksdə hər bir şəhidin qara mərmərdən boylanan surəti öndən kəşvəlmədən, duyğusuz, həyəcənsiz keçib getmək mümkün deyil.

Seyran CAVADOV,
"Azərbaycan"

Füzuli şəhərinə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenicən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç qərvanı ilə Füzuliyə çatan ailələr mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu gün 21 ailə olmaqla, 88 nəfər Füzuli sakinini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Onlar doğma yurduna qayıdışını sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək vətənə qovuşmağın sevincini paylaşmışlar. Füzuli sakinləri hertərəfli dövlət qayğısı ilə



əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Füzuliyə qayıdan ailələr sevinci hissi ilə mənzillərinin açarlarını təhvil alıblar. Bununla da Füzuli şəhərində 208 ailə olmaqla, 749 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam etməkdir.




Anlaşma Memorandumuna əsasən mübadilələr nəzərdə tutulur

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Malayziya Milli Universiteti (The National University of Malaysia, Malay: Universiti Kebangsaan Malaysia) arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.



Xatırladaq ki, Azərbaycanın Malayziya yadək Səfirliyinin və "İdrak" İctimai Birliyinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində Malayziyada işgüzar səfərdə olub. Nümayəndə heyəti rə-

mi səfər çərçivəsində Malayziya Milli Universitetini ziyarət edib. Görüşdə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumunun imzalanması qərar alınıb.

"Azərbaycan"

Ağstafada "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib



Ağstafada "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib.

Rayon icra hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına mədəniyyət və isti-

rahot parkında təşkil olunan tədbirdə əsgid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı gənc və yeniyetmələr iştirak etmişlər. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq diqqətə çatdırmışlar ki, belə tədbirlər-

rim keçirilməsinin məqsədi ictimaiyyətlə ordumuz arasında əlaqələri möhkəmləndirmək, Vətəni qorumağa hər an hazır olan gənclərdə milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.

Sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət

Sabir ƏLİYEV, "Azərbaycan"

Ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Azərbaycanda oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-14°, gündüz 16-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 773 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şorur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, gündüz 8-13° isti olacağı bildirilir.



Gəncə şəhərində, Qazax, Goranboy, Törtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyozon, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,

Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərqi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 16-21° isti, dağlarda gecə 6-8°, gündüz 14-16° isti olacaq.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına başlanılır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatçıyı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəxsi Əsaslı Tikinti və Təchizat İdarəsi

açıq tender elan edir

Salyan rayonu F.Şirinov adına Yuxarı Xalac kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması.

Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs - Z.Quliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18.
Tel: (+99412) 465 73 48 (134).

Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 2000,00 (iki min) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvanada ala bilərlər.

Bank adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/B: AZ03NABZ0135010000000002944

S.W.I.F.T: İBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergidöyüycüsünün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığına (Üçüdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir). Müvafiq orqandan tələb olunan sənədin cari ay əhatə etməsi mütləqdir (25.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
- iddiaçının son bir illik (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (25.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə, ünvan və bank rekvizitləri);

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- tender təklifini və satınalma müqaviləsinin imzalanma şəhəliyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə əhtirnamə);
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödəniş yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi orqanı, probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (25.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- konar audit tərəfindən tərtib olunmuş son bir illik audit hesabatları (əgər varsa);
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özəl, habelə işlərin idarə edən, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasın məhkəmə qəydasında qadağan edilməsinə təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 25.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə sərəhsəsi barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçı inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasını davam etdirirdi analoji işlər üzrə bağlanmış müqavilələrin təsdiq olunmuş surətini təqdim etməlidirlər (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçının maddi-texniki bazası (sifariş yerinə yetirilməsi imkan) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıqlığı gündən sonra azı 30 (otuz) bank günü);
- tender təklifinin dəyərini 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 3 noyabr 2023-cü il saat 12:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 15 noyabr 2023-cü il saat 12:00-dək yuxarıda göstərilən ünvanı təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 noyabr 2023-cü il saat 12:00-də Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəxsi Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlaçaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Sığorta sahəsində attestasiya suallarının tərtibatı xidmətinin satın alınması prosedurları çərçivəsində keçirilmiş kotirovka üzrə Satınalmalar komissiyasının 01.09.2023-cü il tarixli qərarına əsasən "Azərbaycan Mühəsiblər və Risk Peşəkarları Assosiasiyası" İctimai Birliyi qalib elan edilib.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri nümayəndəsi Fuad Nəcəfliyə əzizi NATIQ ƏLİYEVİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə bəsağlığı verir.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov və kollektivi müdafiə sənayesi nazirinin müavini Mehman Baxışova həyat yoldaşı

MEHRİBAN XANIMIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə bəsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-55-55,	Mühəsiblik	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5346
Sifariş 2618

Qiyməti 40 qəpik